


www.kitabxana.net

Milli Virtual-Elektron
Kitabxana



Allahverdi Emiov

“Mir Cəlalın poetikası”

IV hissə: “Yaşıdlarım” romanı

Monoqrafiya. III cilddə. I cild. IV e-kitab



www.kitabxana.net və YYSİB-nin
müstərək nəşri

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxana

**Yeni Yazarlar və Sənətçilər İctimai
Birliyinin rəqəmsal nəşrlər seriyası**

Allahverdi Emiov

“Mir Cəlalın poetikası”

Üçüncü hissə

“Yaşıdlarım” romanı

Monoqrafiya

Elmi-filoloji, ədəbiyyatşunaslıq e-kitabı

III cilddə. I cild. Dördüncü e-kitab

YYSİB – kitabxana.net

Bakı-2020

**www.kitabxana.net və YYSİB-nin
müştərək nəşri**

2

Tərtibçi və redaktor, layihə rəhbəri:

Aydın Xan Əbilov,

Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, YYSİB sədri

Bu elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" layihəsi çərçivəsində hazırlanmışdır.

Müəllif monoqrafiyada böyük yazıçı, alim – pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığında: əslində araşdırılmamış nəşr poetikasından bəhs edir. Ədlibin "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Dağlar dil-ləndi", "Təzə şəhər", "Yaşidlərim" romanları və povestləri təhlini tapmışdır. Kitab tələbə – gənclər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

© Yeni Yazarlar və Sənətçilər
İctimai Birliyi, 2020

Dördüncü hissə

"Yaşıdlarım" romanı

Mən ədəbiyyatda, xüsusilə, nəşrdə əsərlərin yazılmış ardıcılılığını nəzərə almağı qəbul etmirəm və bunu ədəbiyyatşunaslığın tədqiqi mövzusu kimi də götürmürəm. Öncə, yazuçını – onun ədəbi düşüncəsini (təxəyyülünü) maraqlandıran mövzular daha çox narahat edir. Təsadüfi sayılmır ki, dahi Lev Tolstoy ədəbiyyat haqqında yazarkən fikrində birinci məzmunu götürdü; bu isə mövzudan irəli gelir, mövzudan asılı olaraq məzmun və forma seçilir. L.Tolstoy belə ümumiləşdirir ki, əvvəlcə məzmunu diqqət kəsilişəm, çünki sənətkarın yeni tərəfdən işıqlandırıldığı həmən məzmun hansı dərəcədə zəruridir, oxucular üçün də həmcinin; hər bir incəsənət əsəri yalnız həyatın yeni bir cəhətinə işıqlandırıldığı təqdirdə əsil sənət əsəri olur.

Məsələyə bu kontekstdən yanaşanda yazuçının yaratıcılığında azadlığı, sərbəstliyi, mövzuya dolanbac, fərdi-zövq həvəslə yanaşmanı və sairi arxa plana

keçirməyə dəyməz. Bu kimi komponentlər əsərin istənilən vaxtda qələmə alınmasını şərtləndirir. Ona görə də yazardının yaradıcılığından danışarkən əksi ənənədən, mütləq yanaşmalardan uzaqlaşmaq lazım gəlir. Əgər dahi tənqidçi V.Q.Belinskinin roman nəzəriyyəsi barədə dəqiq mülahizələrini xatırlatsaq, sözsöhbətə əlyeri qalmır: Bir bədii əsər kimi vəzifəsi gündəlik həyatdan və tarixi hadisələrdən təsadüfi hallarda ayırmaq, onların mahiyyətinin dərinliyinə, məğzinə – yaradıcı ideyasına vaqif olmaq, zahiri və dağıniq hadisələri ruhun və şürurun qan damarına çevirməkdir... Roman öz vəzifəsini yerinə yetirmək cəhətindən azad xəyalın bütün digər əsərlərilə bir cərgədə durur və bu mənada camaatın ən vacib tələblərini təmin edən və ömrü uzun olmayan belletristika əsərlərindən ciddi bir surətdə seçilməlidir¹.

Mir Cəlal romanının poetikasında xarakterlərin təmizliyi, istək və arzuların ümidi, gəncliyin canatması, hisslerin aldadıcı və qalibliyi, yeni həyata səy və ilaxır sosial-mənəvi məsələlər dayanır. Xüsusilə,

¹ Belinski V.Q. Seçilmiş məqalələri, Bakı, 1948, s.52.

müharibədən sonra ölkəmizdə (Azərbaycanı nəzərdə tuturam) gedən yeni həyat yollarında fəaliyyət psixologiyası «Təzə şəhər»də inikasını tapmışdır. Mən böyük tənqidçimiz Məmməd Arifin Cəfər Cabbarlının yaradıcılığı haqqında dediyi fikri gətirməli sandım: İnsanın xarakterindəki gözəl xüsusiyyətlər ancaq o zaman qüvvətli şəkildə meydana çıxır ki, o, daxilən böyük bir məsləklə, böyük bir ehtirasla yaşış olsun. İnsanın mənəvi aləmi, hissləri və fikri belə bir mərkəzə tabe olmalıdır. Ancaq belə bir fikir və hiss, şüur və duyu, qəlb və beyin vəhdəti olduğu zaman və bu vəhdət insanın sürətlə məqsədə doğru getməsinə kömək etdiyi zaman onun bütöv xarakteri meydana çıxır. Bu fikir və hiss vəhdəti insanın mənəvi simasını, onun xarakterinin tamlığını, həyatın əsas ruhunu, gözəlliyini təyin edir².

Və mən bu məqamda alim-ədəbiyyatşunas Yaqub İsmayılovun konkret roman haqqında obyektiv sözlərini nümunə gətirməyə bilməzdim: «Təzə şəhər» həyəcanlandırıcı, sevindirici, diqqətləndirici bir hadisənin –

² Məmməd Arif. Cəfər Cabbarlının yaradıcılıq yolu, B., 1956, s.257.

müharibədə qalib çıxan sovet adamlarının öz evlərinə qayıtması hadisəsinin təsviri ilə başlanır. Bu hissə, şüura təsir etmək, diqqəti mühüm hadisə və mətləblərə doğru yönəltmək üçün uğurlu bir başlangıçdır³.

Mir Cəlalın «Bir gəncin manifesti» və «Yolumuz hayanadır» romanlarından danışmışlıq və yazılıçının poetikasını realist istiqamətə yozan tənqidçi münasibətimizi əlbəttə, dissertasiya tələblərindən yox, ümumi fantomda təhlil etmişik. Təəssüflüdür, dövrün sosialist realizmi, müsbət qəhrəman problemləri ədəbi tənqidimizi də çasdırmışdır, özü də şüurlu şəkildə. İnqilabdan əvvəlki dövrün realist təsvirində «milyonlarla insanların ehtiyac içərisində yaşaması, aclıq və hüquqsuzluq, sinfi çarşışmalar, müharibələr, tökülen qanlar» və sairə tənqidçi hökmələri başdan-ayağa uydurmadır; hərçənd, yazılıçılar belə bir hadisələri yetkin şüurla görməmişlər (əsasən əgər inqilab, çarşışma Azərbaycanda baş vermişsə müəlliflər heç birinci sinfə getməmişlər, yaxud bəzisinin 10-15 yaşı olmuşdur) və bu gün mərhumlardan açıklama istəmək bizə və onlara nəsib olsa idi –

³ İsmayılov Yaqub. Mir Cəlalın yaradıcılığı, B., 1975, s.151.

səmimi etiraf edərdilər. Amma həmən romanlarda, po-vəstlərdə insan mənəviyyatı, etnogen yaddaşından gə-lən fəzilətlər və qəbahətlər təsvirini tapmışdır. Mən mər-hum tənqidçilərə heç vəchlə haqq qazandırmaq istəməzdim ki: ədalətsiz və ictimai quruluşda faciəviliyi roman janrinin bir ünsürü kimi fağır, kasıb, köməksiz in-sanların qəlb aləminin bir əlaməti olaraq bədii əsərə gə-tirmək böyük humanizm və həyata sadıqlıq idi – yarığını qoparmağın vaxtı çatmamışmı? Təəssüf ki, yeni nəsil tənqidçilər asan yola daha çox üstünlük vermişlər – çağdaş nəsrdən (eləcə də poeziyadan) əsərlər, məqalə-lər yazmaq həvəsinə!

Mir Cəlalın yaradıcılığında da belə bir yanaşma tendensiyası: bu faciəvilik inqilabdan əvvəl yazmış yazıçılarımıza (N.Nərimanov, Mirzə Cəlil, M.S.Ordubadi, A.Şaiq və başqaları) şamil edilməklə yanaşı: Mir Cəlalın «Yolumuz hayanadır», «Dirilən adam» və «Bir gəncin manifesti» kimi romanlarında özünü göstərirdi⁴.

Yeri gəlmışkən mərhum tənqidçi Qulu Xəlilov Mir Cəlal yaradıcılığına özəl münasibətini ifadə edir və

⁴ Xəlilov Qulu. Həyat yaradıcılıq çeşməsidir. B., 1974, s.127.

yüksək qiymətləndirir. Xüsusilə, Belinskidən gəlmə «romandakı lirik poeziya» müqayisəsinə qayıdır və yazır ki, dünya romanlarına xas olan bir xüsusiyyəti Mir Cəlalın da bir sıra romanlarında görmək mümkündür; bu da həmən romanlarda lirik poeziyanın qüvvətli olmasına, lirik təsvir romanda epik təhkiyə ilə qaynayıb-qarışır ki, bunlardan birinin haradan başlayıb, birinin harada qurtarmasını qəti müəyyən etmək çətindir. Maraqlı cəhət odur, əllinci illərdə yazılan «Təzə şəhər» romanı haqqında ədəbi fikir xəsislik göstərmişdir. Belə ki, o illərdə qələmi tənqidin söz axtaran M.Arif, M.C.Cəfərov, C.Xəndan, O.Həsənov, Ə.Hüseynov kimi nüfuzlu simalar səmərəli fikir söyləməmişlər. Mehdi Hüseyn və Yuri Karasyov⁵ bəzi mülahizələr demişlər.

Mir Cəlal nəşrinə daima diqqətli olmuş Mehdi Hüseyn dəfələrlə məntiqli-analitik məqalələrində, çıxışlarında qələm dostunun «Bir gəncin manifesti», «Təzə şəhər» romanlarına subyektiv yanaşmalara obyektiv cavab vermişdir. «Təzə şəhər» haqqında yazır ki, hə-

⁵ Mehdi Hüseyn. Azərbaycan romanı haqqında Əsərləri, X c. B., 1979; Karasyov Yuri, Cavabsız qalan suallar, «Ədəbiyyat qəzeti», 16.01.52

mən roman («Təzə şəhər» - A.E.) Azərbaycanda yeni bir sahə olan poladəritmə sənayesi fəhlələrindən bəhs edir.

Mir Cəlalin «Təzə şəhər»i də ədəbi tənqiddən kənarda qalmadı və o vaxt dəbdə olan «istehsalat romanı» kimi qiymətləndirildi. Qoy olsun, lakin yazıçı diq-qətdən kənar hekayə də, roman da qələmə alır və ədəbiyyat tarixi istənilən sayda belə əsərləri tanıyor. Əgər o, mövzuya girişirsə, məzmunu ədəbi-bədii modelə salırsa, obrazlarını yaxından tanıyırsa – artıq daxili iztirabına gəlib çatmışdır, hissəriylə üzbüüz dayanmışdır və bu proseslərdə uduza da bilir, bir şərtlə, əsərinə məhəbbətini qorumağı bacarır. Xoşbəxtliyi ondadır, əsəbləriyle bacarmır, bax, əsil sənətkar bu şəxsdir. Mən ötəri xatırlamışdım ki, Mir Cəlalla Anton Çexov arasında ruhi yaxlılıq var və bu, hekayələrindəki satira-yumorla bağlıdır. Məsələ ondadır, Çexov yaradıcı aləmin iztirabına sosio-loji və mənəvi prizmalardan qiymət verir; özü də olduğu göründə. Budur, böyük sənətkar yazır ki, yazıçı mələk deyil, o, hər şeyi özündə təcəssüm etdirməlidir. Ruhdan düşə, iztirab çəkə, şən və kədər kimi təbii hissələr keçirə,

kin və məhəbbət göstərə, yalqızlıq hissindən əzab çəkə bilər. Lakin onun bu ovqata və hisslərə aludə olmağa hüququ yoxdur. Həyat və insanlar haqqında mülahizələrində o, belə ani həyəcan və ovqatlardan yüksəkdə dayanmalı, ali düşüncələrin, məsələlərin obyektiv baxışların təsirilə deyil, əsəblərin, əsəblərin və yenə də əsəblərin təsirilə mühakimə yürütməyə yol verməməlidir.

Mir Cəlalın nəşr poetikası «istehsalat romanları»ni tamamilə inkar etmirsə, hər şey hərəkətdədir, qəhrəmanlar narahatdır və məqsədin ilkin özülləri təşəkkül sərhəddini keçir. Sırf məişət situasiyaları hakim deyil, ictimai səciyyəlidir. Sumqayıtda gedən istehsalatdan doğan mənəvi prosesləri əvvəlcədən praqnozlaşdırılmışdı. Əsərdə qoyulan ictimai-əxlaqi ideal saxta təsiri bağışlamır.

Mir Cəlal fəhlələrin quruculuq əzmkarlığını nikbin görürdü və buna inanırdı; insanların fədakarlığını təsvir edirdi. Romanda sosial mühakimə kriminal səciyyə daşıdır, əksinə işin gedişində ədalətli səslənirdi. Əgər biz Sovet fəhlə sinfinin əmək mübarizəsinə müsbət yanaşırıqsa, belə bir tezisi: **sosial-ictimai hərəkatın əsl sə-**

bəbi şəxsiyyətin mənəvi tələblərilə cəmiyyətdə qərarlaşmış sistemin doğura biləcəyi ziddiyət qabarlıqdır.

Romana gələcək sosial həyatın doğurduğu və sonralar gercəkləşən həqiqət mənasında qiymət versək, bu zəhmətkeş sinif aldanmağa məhkumdur və cəmiyyət üçün, deməli, pis adamlardır; yalnız işləmək üçün yaranmışlardır. Mən əlbəttə, Dostoyevskinin «alçaldılmış adamları» ilə müqayisə aparmaqda bu gün ehtiyat etməzdim. Amma az sonra qərarımı dəyişdirməli olacağam. Çünkü, Dostoyevski yaradıcılığında da zahirən qəhrəmanları ümidsizlikdən qaçırlar; Belə ki, sosial yalan Sovet gercəkliliyinin mahiyyətinə soxulmuşdu və bu, Dostoyevski üçün də gərçək faktdı, ona görə də problemi mənəvi və praktik müstəviyə çıxarırdı. Və sual qoya bildi: Bəs nə etməli? Amma bizim Sovet yazıçıları həqiqətə söykənən sosial yalanın içərisində bu suali qoymağa cəsarət göstərmədilər.

* * *

Romanı nəhayət bir tanışım vasitəsilə tapdım: 1951-ci ildən üzübəri Mir Cəlalın çapdan çıxmış əsərlərinin heç bir cildinə salınmamışdır, o cümlədən vəfatından sonra da. Bu, bir nüansdır. Xatırlayıram ki, yeddinci sinifdə ikən (1956) ədəbiyyat müəllimimiz əsəri oxumağı biz şagirdlərə tapşırmışdı. Bu yaşimdə yenidən oxumağa özümü hazırlayırdım, istədim o illərə yenidən qayıdım ki, yadımda qalan nəsə varmı? Nostalji hisslerdən qaçmaq mümkün mü? Gözlərimi yumdum: hə, ilk epizod – üç uşağın dəniz sahilində çimməsi, Hünərin atasının cəbhədən gəlişi həsrəti xatirimdə yaşamaqda idi. Yalnız bu təsvirdi!

Düşündüm: Əsər haqqında vaxtilə danışan və subyektiv qiymət verən tənqidçilərdən sonra... bəlkə heç oxumağa ehtiyac yoxdur? Qoy uşaqlıq təəssüratımla kifayətlənim! Daşındım. Mən artıq öz tənqid təfəkkürümü formalasdırdığım bir məqamlarda romanın qatlarına yarmalıyam.

«Təzə şəhər» nə üçün bu dərəcədə unudulmuşdur? Əsərdə qüsurlar axtaran (nöqsansız əsər, deməli, boş fantastik ədəbi materialdır) tənqidçilər

Yunis Əhmədov obrazını «çek-çevirə» salanda, Səfər kişini daha görməyəndə ilk səhifələrdən dərin nikbin ovqat və kövrək nostalji hissələrini ödəyən əsərin üstündən niyə yan keçmişlər? Nisbi olsa da romanın sujet xəttinə bir körpü salan uşaqların zahiri qayğısızlığı, yalnız balaca hünərin gözlərini cəbhədən gələn yollara dikməsi və ümidsizliyi; müharibədə qoyub orduya çağrılan, istehsalatçıların azlığı ucbatından şəhərin tikintisinin genişlənməsi, ləngliyi, arxa cəbhədəkilərin keçmiş iş yoldaşlarının yolunu gözləməsi; nəhayət, Yunis Əhmədovun leytenant kimi qayıtması nikbinliyə əsas verir...

Müharibənin öz qanunları vardır, hər şey düşmənin susdurulmasına yönəldilmişdir və Xalq qələbə çalmışdır. İtkilər isə bol-boldur. Qayıdanlar azdır. Amma arxada, həyat məkanında yaşamaq, qurmaq, fəaliyyəti gücləndirmək iradəsi və emosiyası müsbətdir. Yaziçi məhz bu sosial və əxlaqi kriteriyadan çıxış edir: Raykom katibi, müəllim, inşaatçı, gənc nəsil, yaşılı müdrik adam – bütün bunlar tipikləşmişdir. Bir halda Təzə şəhər təzəcə dayanmış müharibədən sonra da

tikintiyilə başa çatmalıdır – qayıdanlar əvvəlki həvəslə çalışmalıdır...

Mir Cəlal poetikasına xas nikbinlik əhvalı oxucunu «kökləyir», söhbət əllinci illərdən gedir və tariximizə də hörmət etməyə borcluyuq. Yunis Əhmədovun gəlişinə yazıçı belə, sevinir. Hələ ordu psixologiyasından ayrılmamışdır, faşistlərin törətdikləri vəhşilikləri bir şəxsin piçildadığı ana fəryadında duyur, qəlbini boğmur. Bunlar öz yerində. Mir Cəlal yüksək əxlaqi ilk önce oxucuya təqlin edir: Ailə qayğısı, övlad tərbiyəsi olmadan Vətəni də sevmək puç bir xülyadır. Bir də axı, müharibə minlərlə azərbaycanlısı da udmuşdur. Yeni nəsil bu boşluğu doldurmalıdır. Və yazıçı yanılmamışdır: «Bu gün qatar Təzə şəhərə yaxınlaşlığı saatlarda Yunisin xəyalı nədənsə Sevilə, ailə ilə, körpə Hünər ilə daha çox məşğul idi. Elə məşğul idi ki, kuplesində nələr olduğunu, uzaq yollara gedən, ona görə də arxayın-arxayın soyunub dincələn, deyib-gülən cəbhə yoldaşlarının bəzən nə dediyini də seçmirdi...»

Bu epizoda sadə bir təsvir gözü ilə yanaşmaq düzgün olmazdı. Romana belə meyardan tənqidi münasibətdir ki, lazımı dərəcədə «açılmamışdır». Biz bu məsələdə «əxlaqi uzaqlaşma», yəni əxlaqi soyuqluq anlamına müəllif münasibətini görürük. Sovet ideologiyası, şübhəsiz, insanda əxlaqi münasibətləri şeylərin münasibətlərilə sanki eyniləşdirirdi və nəticə olaraq neytral qeyri-insani münasibətlər kimi təzahür edirdi; insan bir əşya nəzərində funksional istifadə predmetiydi. Bir soyuq laqeydliklə davranışlarını bürüzə vermirdilər. Yunis Əhmədov oğlunu və arvadı Almas müəlliməni isti həsrətlə qarşılıamağa özünü hazırlayır, bir azərbaycanlı kişi si temperamentində: «Yunis tək və əziz oğlunu məktəb həyətində, əlində çanta ədəb-ərkan ilə yeriyən görəndə bir təhər oldu. Qəlbində qan qaynadı, vücudundan bir isti keçdi, əsəbləri titrədi. Özü hiss etmədən dodaqları qaçıdı, gözləri yaşardı. Üzünə qızartı gəldi. Döyüşlərdə bərkimmiş qəlbinin nəsə isti bir havaya tutulub, mum kimi yumşaldığını düşündü, bir şeyi qucaqlamaq, ya əhatəli bir söz demək istəyənlər kimi qollarını yana açdı. Deyəsən o, oğlunu bağıra basmaq isteyirdi».

Mir Cəlal təbii şəkildə azərbaycanlı atanın, ordu-dan tərxis olunan keçmiş zabitin əxlaqi səbatlığını, müsəlmanlığını, türklüyünü sezdirir. Bəlliidir ki, Sovet ideologiyasının tərkib hissəsi olan kommunist təribyəsi bizlərin – azərbaycanlıların davranışını «əxlaqi uzaqlaşma» prinsipi üzərində qurulmuşdu və çoxplanlı idi. Bu o, deməkdi: əxlaqi sərvətlərimizi irəli sürmək (ümumi plan-dı - məkanda) və yaratmaq (rəsmiləşdirmək), onun əx-laqi subyekti kimi qabiliyyətini məhvə məhkumdur. Normalar, qaydalar uzaqlaşdırıldıqca, əxlaqi imperativlik (məcburilik) yerini möhkəmləndirirdi.

Yunis Vətəni Azərbaycanı dəhşətli sevir, lakin rus və qeyri millətdən olan əsgərlərin yanında bu hissini bürüzə vermək istəmir. Lakin yazıçı qəhrəmanını anlayır və onu qatarda təsvir edir; necə də təbii, nostalji üslubda: «Yunisin ürəyi çırılındı. Pəncərədən boylanıb aşağı baxdı, yadına nə düşdüsə, tez yoldaşları ilə görüşüb qapıya təref yönəldi. Yunis vaqondan düşən kimi gündən kiçilən, sevincdən isə böyükən gözlərilə əvvəlcə dörd yana baxıb geniş və rahat nəfəs aldı. Çamadanını yerə qoyub, əsgər köynəyini, kəmərini təkrar düzəltdi,

səkilərdə görünənlərə göz gəzdirib tanış axtardı. Vağ-zalda çalışanların çoxu qadınlar idi. Bufetdə yalnız ağı önlüklü cavan bir oğlan görünürdü, axsamağından müharibə əllilinə oxşayırıdı. Yunis ondan bir şey soruş-maq istədi. Sonra lazımlı bilməyib səkidən çıxdı, qabaqda görünən kiçik ağacliğa yollandı».

Bu iktibasa bir neçə yönümdən də baxmaq müm-kündür. Vətən həsrətindən savayı kişilərin cəbhədən qayıtmaması, qadınların istehsalatda çoxluq yaratması, gələnlərin əksərinin əlil olması. Bu müşahidə Yunisin gələcək planlarına aydınlıq gətirir. O, bir zabit olaraq cəbhədə qala da bilərdi və buna böyük ehtiyac çoxuy-du, lakin «özgə aləm» onu cəlb etmir, əks halda, əxlaqi aləmdən uzaqlaşması baş verərdi, anlaşılmazlıqla, soy-uqluqla əhatə olunardı.

Yunisin ilk dəfə vaxtilə işlədiyi yerə – trestə gəl-məsi, köhnə tanışları ilə görüşməsi, sürücü Ağabala ilə rastlaşması romanın sujetinə xeyirxah insanların daxil olması mesajını göndərir, xüsusilə Ağabalananın davranışını...
Şi...

Yunis Əhmədov obrazı haqqında danışanlar onun xarakterini, fərdi keyfiyyətlərini ictimai quruluşun kontekstindən ayıır, subyektiv mülahizə söyləyirlər, tə-əssüf belə yanaşmaya Yaqub İsmayılovun da fikirlərin-də rast gəlirik. Yunis Əhmədov 20-ci illərdə Azərbaycan gənclərinin komsomol, yaxud partiya təhsili almaq üçün göndərilənlərin tipik nümayəndəsidir. Onlardan mühari-bədən sonra sağ qalanları biz nəsil yaxşı tanıydıq və işlərinə, vəzifələrinə xəyanət etmədən yaşa doldular və XXI əsrə qalmadılar. Yunis də onlardan biridir və Mir Cəlal bu obrazı o qədər canlı, tarixi faktlar fonunda təs-vir etmişdir ki, bədii simasından çıxmışdır. Yəziçi bu azərbaycanlı gəncdə bəzi xüsusiyyətləri – cəhətləri ümumi halda – şəxsiyyət kimi formalaşması prosesini təkamüldə yaratmışdır. Belə ki: çeviklik, iradəlilik, inad-karlıq, sözübütövlük və s. əyanılışır və sonralar bunlar onun çizgilərində davam edir. Müəllif öz qəhrəmanını təsadüfən, oxucu marağı naminə Moskva mühitinə göndərməmişdir. O, bir müqtədir müəllim – pedaqqoq intua-siyası və həqiqətiylə yeni cəmiyyətin gənc mütəxəssislərində bir şəxsiyyət bütövlüyü üçün ilk növ-

bədə əxlaqi idrak məzmununun inkişafında mənəvi tərəqqinin rolunu verir. İnsan vaxtında savada, dünyagörüşünə yiyələnməzsə, əxlaqın tərkib hissəsi olan davranışları münasibətlərin mühüm təcrübəsini, xüsusi qəbilədən olan biliyi – sərvətlər və həyati məqsədlərə xidməti olan savadı toplamağı bacarmaz. Sabah o, deyək ki, Yunis Əhmədov idarəetmədə, kollektiv rəhbərlikdə qəbahətlərə yol verər. Ona görə də əxlaqın (bütöv halda) müsbət cəhətlərinin təkmilləşməsi cəmiyyət, kollektiv üçün, eləcə də fərdin özü üçün davranış xəttinin maksimum faydalı seçilməsi imkanını reallaşdırır. Yunis Əhmədovu hələ irəlidə mürəkkəb situasiyalar, təmaslar, sosial münasibətlər gözləyir. Yunisi, yeniyetmə bu oğlanı yaziçı cəmiyyəti əbədi bir «xəstəliyilə», insanların isə ağrısı ilə üz-üzə qoyur.

«- Yoldaş hökümət, Sarvan kəndində yer paylanmasında mənə zülm olub. Yeddi baş əvəzinə beş baş yazıblar. Diri gözlü iki uşağımı danıblar. Uşaqları da gətirmişəm, aşağıdadır, təvəqqəf eləyirəm ərizəmə baxılsın.

Müavin onun familiyasını soruşdu.

- Necə olub ki, sənin ailəni az yazıblar?

Kəndli yer paylanmasıının təfsilatını danışmaq istəyəndə müavin onun sözünü kəsdi. Barmağı ilə dəhlizin sol tərəfinə işaret etdi:

- Get – dedi, - on dördüncü otağa. Bunların hamısını danış, qoy yazsınlar».

Gəlin bu epizoda elə də sadə baxmayaq və Mir Cəlalın digər romanlarında olduğu ovqatla praqnozunu qiymətləndirək. O baxımdan: bədii əsər o zaman əbədi yaşarlıq hüququ qazanır – cəmiyyətə üzünü tutub diqtəsinin inadkarlığını piçildayır: hələ düzəlməmisiniz? Hökümət məmurları hələ özünüzə qoyulmamışınız? – Necə ki, müstəqilliyimizin müasir çağında qapıları döyen soydaşlarımızın silkindən: ziyalılığından, fəhləliyindən və s. asılı olmayaraq şikayətləri havaya sovrulur, rəsmi ərizələr arxivlərə tulazlanır. Mir Cəlalın bu kəskin etirazından (halbuki, əsərdə şikayət qanuni, insani ölçüdə baxılır) nəticə çıxarmamaq artıq absurdlaşmışdır. Camaatı saya salmayan Yunis Əhmədovun nəvələri görəsən niyə bu anti əxlaqa yiyələnmişlər? Niyə belələrinin əxlaqi şüurunun strukturu və funksiyaları təkmilləş-

mir? Ona görə ki, bu mənfi intellekt və emosiya qəlbin ehtiyacılı hissərini, ümidişlərini doğrultmaq qabiliyyətindən uzaqdır. Mir Cəlal tək deyildi və sələfləri, hətta dünya ədəbiyyatının V.Şekspir, F.Dostoyevski, L.Tolstoy, A.Çexov, M.Qorki və b. korifeylər əsərlərində insanın ruhi vəziyyətlərini bütöv şəkildə təsvir etmişlər, mənfi adamların əxlaqi-psixoloji xarakteristikalarını açıqlamışlar – siyasətçilər demişkən...

Yunis Əhmədovun vücudunda inadkarlıqla romantiklik paralel hərəkət edir; buraya mən iradəni də əlavə edərdim. Moskvaya getmək arzusu, qatarda xəyalı niyyət, şəhərin özündə heyrətlilik – Mir Cəlalın həzin təsvir üsuludur. İmtahan vaxtı, vəziyyətin hələ durulmadığı bir məqamda onun xarakterindən doğan romantikliyi baş qaldırır. Oxuyuruq: «Yunis həyət qapısından geniş, izdihamlı küçələrinə çıxdı. Məyusluğunu gizlətmək, deyə-gülə, dəstə-dəstə, sağa-sola ötən insanlara qoşulmaq istədi. Sərin payız gününün xoş havasında, böyük şəhərin geniş küçələrində insan əlindən tərpənmək olmurdu. Əli çantalı, yeyin gedən xanımlar, portfellilər, cəld yeriyən

işçilər kim bilsin haralardan, uzaqlardan gələn və Yunis kimi həvəslə şəhərin uca binalarına tamaşa edənlər, hamidan çox seçilən məktəb uşaqları» Yunisdə yaxşı mənada bir qıbtə hissi yaranır ki, bu isə onu öz arzusuna çatmaq inadını doğurur. Yunis Əhmədov Moskvada az sonra ona dərs deyəcək qayğıkeş insan Stepan Dimitriyeviç Mixailovdan həm yaxşılıq görür, həm də məsləhətinə əməl edir. Savadı olmayan, yazısı da, dili də naqış bu gənc inadı və iradəsilə etimadı doğruldur. Ona mütaliədə örnək Maksim Qorki idi. Yazarı bu ədibi seçməkdə təsadüfə yol verməmişdir. M.Qorki ümumiyyətlə, Bakıda olmuş, bu şəhəri Neapol gecələri ilə müqayisə etmiş, yazıçılarımızla dostluq əlaqəsini kəsməmişdir. M.Cəlal pedaqoqluğunu bürüzə vermişdir iki məqamda. «Gülzar» dərsliyinə salınmış Qorkinin bu şeirini xatırladır və o illərin məktəbinə ayaq açmış «briqada üsulu»nun tətbiqinə toxunur.

Şeir iibrətlidir:

Gün ki, səhərlər çıxır, axşam batır,
Əksik olmaz zülməti zindanımın.

Sanma ki, bir ləhzə keşikçim yatar,
Fikri qalıb məndə nigahbanımın.
Ax, siz a zəncir, a zəncirlərim!

Yunis Əhmədov müsbət, işinə qarşı fanatikdir. Və o, quru təsiri də bağışlayır, çünki, daxili aləmini, hissələrini açmır. Mir Cəlalı bunda tənqid etmək istəməzdəm, ideologiya, gənclikdə əməksevərlik ruhu aşılamaq ən başlıca deviz idi ki, məşhur «öhdəlik» anlayışı az qala Sovetin ailə-məişətinə də ayaq açsın!

Yunis Əhmədov, xüsusilə yağış-sel vaxtı öz işgüzarlığını bir daha göstərir. Yaziçi əlvan təsvirilə fəhlə və qulluqçuları gözləyəcək çətinliyə hazırlayır: «Buludlar Qafqaz silsiləsindən, qarlı, buzlu zirvələrdən keçidikcə yaş pambıq kimi ağırlaşır, kəsifləşir, enib Xəzər üstündə üzmək əvəzinə sahil boyu düzüklərə düşüb aşağı doğru gəlir, getdikcə sürət kəsb edirlər. Qəsdən gəlirlər. İpək ətəklərindəki bulanıq suyun bir damcısını da itirmədən, ağır yeriş ilə gəlirlər. Buraya dağ silsilələri qurtaran yerə, Abşeron düzənləyi başlanan yerə, Əhmədov Yunisin inşaat meydançalarına çatanda əllərini boş qoyub

yüklərini boşaldırdılar. Geniş düzənliyi bir anda sərin qar suyuna qərq edirlər...»

Yunis isə nigarandır, buludun keçməsi intizarını yaşıyor. Bulud isə keçmir, üfüqləri örtüb dayanır, trestin həyətində yağışın başına döydüyü cavan ağacların enib-qalxan budaqlarına, asfalt üstündə dolub-daşan xırda gölməçələrə, onlardan birikib axan bulanıq sulara tamaşa edirdi. Amma bir təsadüf Yunusun «nəfəs almasına» imkan verir, üç nəfər qonağı, xüsusilə vaxtilə məktəbi oxumasına köməklik etmiş, məşhur Kazımkəndə ilə görüşür. Onlar buraya gəlirlər, sel-yağışın əlindən kinomexanik Musanı tanıyor. M.Cəlal sırf istehsalat söhbətini ortaya getirir. Xüsusilə, işçi qüvvəsinə böyük ehtiyacdən danışır Yunis Əhmədov. Və imkan yaradıb müəllif ötən xatirəyə qayıdır. Sən demə, yuxarıda dediyimiz kimi, Kazımkəndənin haqqı var imiş: Kazımkəndə söhbəti Yunisin özünə gətirəndə, onun nə zamandan burada çalışdığını soruşanda Yunis çoxdan demək istədiyi bir sözə fürsət tapdı:

- Mənim boynumda, - dedi, - şəxsən sizin haqqınız var!

Kazımkadə Yunisə diqqətlə baxıb fikirləşirdi: «Bunu mən nəvaxt irəli çəkmişəm? Partiyaya daxil olmağa zəmanətmi vermişəm? Hansı təsərrüfat kompaniyasında görmüşəm, təltif işindəmi? Xatırlaya bilmirdi.

- Yadıma gəlmir. Harada görüşmüşük?

Yunis dedi:

- Yادınıza gəlməz. Sizin qapınıza yüzlərlə dam gəlirdi. O zaman mən lap uşaq idim. Moskvaya, fəhlə fakultəsinə getməyə siz kömək etdiniz. Məni Maarif Komissarlığına göndərdiniz!..»

Kazımkadə xoş bir xatırəni yaşayır. Mən deyərdim: bu obraz geniş yer tutmur və epizodik halda görünür. Lakin dərin təsir oyadır oxucudə. Biz burada varışlıyi görürük. O, vaxtilə Yunisə köməklik göstərmişdir, eləcə də digər gənc nəslin nümayəndələrinə. Artıq ikinci nəsil yetişmişdir və bunlar da üçüncü nəсли hazırlayırlar.

Kazımkadə işin axarına salınmasını görəndə qürur hissi keçirir. Və biz bu insanların, başda Yunis olmaqla əxlaqi motivasiyasını yaxından duyuruq, cəmiyyət

şəraitində təzahür edir. Şəxsiyyətin borcu və inamı, məsuliyyəti və iradəsi əxlaqa müvafiq gələn təsəvvürlər əksini tapır və onun vasitəsilə tərbiyə edilir. Obrazların daxili motivasiyası nəinki onların öz davranışını tənzimləməyə, habelə öz əxlaqi şüurunun vəziyyətindən asılı olaraq özünə nəzarət etmələrinə də imkan yaradır, yardımçı rolunu oynayır. Yunis Əhmədov və digər inşaatçılar, rəhbər kadrlar ləyaqətsiz niyyətlərə qarşı çıxırlar, mənfi emosiyalı motivləri kənara atırlar. İşin gedişində, müşavirələrdə, göstərişlərdə və s. əxlaq öz inkişaf yerini tutduqca, onlarda özlərinə nəzarətin müxtəlif psixoloji durumları formalaşır və vətənpərvərlik, insanpərvərlik motivləri mexanizmi rolunu görür. Bu isə sosializm cəmiyyətində şəxsiyyətin, hər bir fərdin təkmilləşməsiydi, ona meyildi. Yunis qonaqları yerbəyer edəndən sonra, yataqda da iş barədə düşünür, fəlakətin ötüb-keçəcəyini səbirsizliklə gözləyir: «Haçandan haçana, lap o başdan yaxın sərin külək gücləndi, buludları qovub Cənuba doğru apardı. Göyun üzü açılmağa, uzaq üfüqlərdə, sanki yağışın yuyub təmizlədiyi göydə ulduzlar daha parlaq görünməyə başladı. Yağışın ötdüyünü duyanda

Yunis əlini telefonə atıb şferi qaçırmış istədi. Nə düşündüsə, danışmadan telefon dəstəyini yerinə qoydu, plasıni çıynınə atdı, boğazlı çəkmələrini ayağına çekdi. Yatanları narahat etməmək üçün bormaqunu yeridi, səssizcə evdən çıxdı, inşaat sahəsinə yollandı...»

Maraqlıdır ki, Yunis Əhmədovun simasında, tipik obrazda Mir Cəlal işə, xalqa xidmətə çağırılan motivləşməni insan həyatından, onun psixikasından ayrı götürmür. Psixologiyadan məlumdur ki, insan öz davranışını əxlaqi baxımından əsaslandırarkən, əsasən mürəkkəb vəziyyətlərdə, əlaqəli reaksiyalarda, münasibətlərdə mühüm dialoqlara, məşvərətlərə, mübahisələrə gəlir. Belə halda o, (ümmünləşmiş obraz timsalında) öz davranışını seçir, onun əxlaqını: fikrini, əqidəsini, məsuliyyətini qiymətləndirən adamların rəylərini fikrən götürəyən. Məsələn, Hacıyevlə ötəri mübahisədə Əhmədov özünü haqlı sayıv və kənar adamlar da, şübhəsiz ona haqq qazandırırlar. Hacıyevdən həftəlik məlumat almağı Yunis Əhmədov bir problemə çevirir. Hacıyev öz arzusu ilə onunla telefon əlaqəsinə girir və aşağıdakı dialoq yaranır (bir epizod):

«- Hacıyev telefonadır, danışmaq istəyir.

Yunis dəstəyi qulağına alanda Hacıyevin səsini eşitdi:

- Yoldaş Yunis! Bu qız (katibəni nəzərdə tutur – Klaranı – A.E.) nə istəyir, sizin katibin deyəsən dünyadan xəbəri yoxdur?

- Nə olbu bəyəm?

- Qrafikanı soruşur. Görmürmü ki, sel bizim qrafikanı vurdu dağlıdı.

Yunisin bu söhbətdən acığlı gəlsə də, özünü saxladı.

- Yoldaş Hacıyev, sel var deyə biz qollarımızı yanımıza sala bilmərik ki. Dördəlli işləmək lazımdır ki, əvəzi çıxsın.

- Dörd əl yox, səkkiz əl də selin qabağını ala bilməz...»

Mübahisə əsəbi hal alır. Yunis özünü haqlı hesab edir və bir az da pedantçılıq xarakteri nümayiş etdirir. Şübhəsiz, iş, çətinlik yarananda çıxış yolu ortaya gəlməlidir. Lakin insan amilini də unutmamaqla, Yunis «biz Sovet adamılığ, axı» - cavabına Hacıyev «Sel nə

baxır Sovet adamına» - deyir. Bu iki bir-birinə alternativ cümlədə xeyli mətləb sezilir. Hacıyev tamamilə haqlıdır ki, adamların xarakterini, davranışını ümumiləşdirən bir mexanizm olduğu təqdirdə onu siyasi kateqoriyalara ayırmak səhvdir və təəssüf ki, kommunist tərbiyəsi bu mənbədən çıxıqş etmişdir. Yunis müsahibinin davranışını – əxlaqi aləmini qiymətləndirə bilmir və bu, özünü qiymətləndirmədir. Bu isə əməlin, işini bəyənmə, yaxud bəyənməmək (pisləmək) yolu ilə ictimai əxlaq normalarına tabe edilməsi israrıdır. Yunis bilməyə borclu idi ki, insanların müxtəlif davranış tərzi, daxili qayda-qanunu mövcuddur və müəyyən situasiyalarda qoyulan şərtlərin imkanlarını qiymətləndirməklə, normativ tələbi – əmri irəli sürmək mümkündür. Və Yunis məsələni böyüdüür, rəsmiləşdirir: «Deyəsən sənin nəzəriyyən ayrıdır. Sel ilə birləşən nəzəriyyədir. Axşam müşavirədə izah edərsən görək nə demək istəyirsən» - sözünü deyir.

Yunis Əhmədovda mütilik də yox deyil və bu məsələdə Mir Cəlal Hacıyevdən istifadə edir. İkinci bir

fərqləndirməni xatırladır. Yunis rəhbərə (Stalinə) imzalanıb göndərilən məktuba işarə edir:

«Hacıyev, rəhbərə göndərilən məktuba qol çəkmisiniz ya, yox?

- Bəli, qol çəkmişik. İndi də qol çəkirirk. Amma burada təbii fəlakət məsələsi var, axıl!» - Bu yanaşma müşavirədə səslənir. Yunisdəki rəsmiyyətçiliyi yazıçı da xoşlamır və onu oxucuya natural təqdim edir sözlərilə: «Biz qol çəkmişik, mədəniyyət evini tikəcəyik. Ya dünyani sel basıb bizi də boğa gərək, ya da biz bu işi vaxtında başa vuraq gərək. Qərarımız budur! Ayrı cür də yol ola bilməz!»

Yunisin müşavirədə daha bir təklifi Hacıyev tərefindən qəbul olunmur.

Romanda işlərin intensiv və dəqiq icrası rəhbərliklə sıx bağlıdır; burada əsas amil borc hissinin ödənilməsidir. Yazıçı bu məsələni təsadüfi təsvir etmir. İdarəetmədə şəffaflıq, halallıq, ictimai borcun yerinə yetirilməsi mühümdür. Sovet rəhbərlik sistemində uzun illər, əllinci illər də daxil olmaqla bu proses düzgün həllini tapmışdır. Ona bir səbəb də vəzifəli şəxslərin təmizliyi,

ələbaxımlı olmamaları idi. Borc – dərk edilirdi və şəxsin öz iradəsinin yüksək əxlaqi vəzifəyə tabeliyi idi. Şəxsiyyətin ictimai mənafeyə münasibəti təzahür edirdi. Romanada idarəetməyə cavabdehlik daşıyan o adamlar xeyirxahlıqla bərabər sosial-sinfi mövqelərə üstünlük verirdilər. Yunis Əhmədov, Ağabala, Beloborodov, Əli-zadə və başqaları öz mənlik şüurunun yalnız ümumi nəzarət – psixoloji mexanizmini deyil, şəxsiyyət üzərində əxlaqi məsuliyyəti hiss edən sosial-sinfi fəaliyyət sahələrindən asılı olaraq müxtəlif məzmunu özündə ehtiva edərdi. Deməyə borc bilirik ki, sosialist əxlaqi şürə elə struktura malikdir ki, bu, vəzifə borcunun ahəngdarlığını təmin edir və beynəlmiləlçilik, əməksevərlik, qənaətçilik borclarına üstünlük verirdi.

«Təzə şəhər» romanında şübhəsiz «konfliksizlik» məsəlesi yoxdur və bu, sahə mühəndisi Hacıyev – Əsgər – Haşimov – Gəray paralellərində özünü göstərir. Əlbətə, yeni şəhərin tikintisi təkcə «sürətlə başa çatdırmaq» prinsipinə əsaslanır və vaxtile dəbdə olan bir sıra hadisə və şüarları nəzərə çarpdırır. Məsələn, hətta məktəblilərin dərsliklərinə yol almış məşhur «Staxanov

hərəkatı»nın izləri əsərdə də vardır. 60-cı illərdən isə «Ucuz, keyfiyyətli, sürətli» adlanan deviz isə unutmamışlıq.

Belə bir ruhlandırıcı amillər - əsas məqsəd istehsalatın irəliləyişilə əlaqədar idi. Biz romanda istifadəyə verilməkdə olan və davam edən tikinti obyektlərinin təsvirini görürük. Maraqlı odur, Mir Cəlal bu proseslərdə İnsan faktorunu, fəhlə psixologiyasını qabarılq verir. Sahe mühəndisi Hacıyevin başa çatdırıldığı obyektə baxışda mübahisələrin şahidiyik. Şübhəsiz, yazıçı o dövrün idarəetmə davranışına məxsus ətalət psixologiyasını görürdü. Rəhbərlərin sözləri, təkidləri və s. gen-boldur, lakin bir həqiqətdir ki, xüsusilə, istehsalata bilavasitə rəhbərlikdə böyük vəzifə adamlarının canlı görüntüsü vacib şərtidir. Əgər o dövrə, təzəcə qurtarmış mühərribədən sonra Azərbaycanda, Xəzərin qonşuluğunda Təzə şəhərin – Sumqayıtin mövcudluğu tarixi faktdır, sosial möcüzədir. Usta Hüseynqulunun cavanları öyrətməsi o deməkdir, milli kadrlarımız yetişir və bu estafet irəliləyir.

Hacıyevə qayıdaq: O, maraqlı obrazdır, hələlik onu məişətdə görmürük, iş başındadır. Amma elə də

təslimə qapılmaq, «bəli», «bəli, düz deyirsiz» və s. barışdırıcı xarakterə malik deyildir. Məsələn: «Hacıyev Fazilova zəng vurub, əsəbi bir dil və rəsmi xitabla soruşdu:

- Bura bax, yoldaş rəis müavini, təzə korpus niyə lövhəyə düşməyib? Məlumat lövhəsinə?
- Hansını deyirsən, nə çoxdur bizdə təzə korpus?
- On dördüncü! Mənzillər!»

Cümlənin – fikrin sonundakı «nida» işaretləri təsadüfən deyil! Yaxud: «Hırsını tökməyə asan və münasib yer yenə telefon idi. Dəstəyi götürüb şəhərə zəng vurdu. Komisyon sədrinin telefon nömrəsini axtardı, tapa bilmədi. Rayon arxitektorunu tapdı:

- Sabah, - dedi. – Haşimovu çağırın, oturaq bir yerdə danışaq, görək bu işə mane olmaqdə arxitektorların məqsədi, əsası nədir axı?» Belə səpkili dialoqlar çoxdur və müəllif obrazların sırf «istehsalat mütiləri» olmadığını da ifadə etmişdir...

Hacıyevdə estktik zövq güclüdür və başqa bir ciddi etirazı da bununla bağlıdır və Haşimova deyir ki, bizə ev lazımdır, fəhlənin yaşaması üçün təcili mənzil lazımdır. Sən layihə vermisən, trest də tikib. İndi gözəllik

məsələsinə qalan yerdə, el deyir, eybsiz gözəl olmaz.
Etiraz eşidəndə isə konkretləşdirir ki, estetika böyük sa-
hədir, tələbi də çox...

Mir Cəlal Təzə şəhərin tikintikintisinin gözəlliyi
üçün balıqqlaqlarından istifadəni də irəli sürür (Bəli,
artıq bu öz yerini bu gün də almışdır).

Hacıyev bir növ təklənmişdir; onu künçə sıxma-
qda davam edirlərsə o, sözünü birbaşa söyləyir, çəkin-
mədən. Haşimov hətta əsəbi halda ona deyir: «Siz mə-
sələni mürəkkəbləşdirməyə çalışan bir vəkil dili ilə danı-
şırsınız». Və bu, cavabı alır: «Mən real söhbət danışı-
ram. Mürəkkəb işdən də danışarlar. Binanın gecikməsini
heç kəs boynuna götürməz. Əlavə iş üçün heç kəs əla-
və vəsait verməz. Siz buyurun yazın ki, layihə səhvdir,
mən də onu düzəldirim. Təzədən vəsait alım...»

Hacıyev digər obrazlarla müqayisədə kölgədədir,
lakin o, o dövr üçün kəskin personajdır. Yaziçi belə bir
planda onu verməklə, heç də mütililik, başəymə sindro-
munun olmadığını göstərir, Hacıyev Əsgərə dediyi söz-
lərilə daha açıq və daha kəsərlə büro iclasına hazırlaşır:
«Açıq deyəcəyəm. Deyəcəyəm ki, arxitektorlar bizə

mane olurlar. Onlar istəmirlər fəhləyə mənzil tikilsin, iş tez başa gəlsin. Onlarda güclü fantaziya var. Biz isə, fantaziyaya uya bilmərik. Onlar addımbaşı bizim qabağımıza daş düşürləyirlər! Yoldaş raykom, xahiş edirəm bunların işini yoxlatdırırasınız.Yoxsa ki...» Cəsarətlidir və bizi M.Hüseynin «Abşeron» romanındaki Usta Ramazanı xatırladır. Və Hacıyevin xarakteri, istehsalata ayaq atan Bakı Komitəsinin katibi Atakişi, raykom katibi Yarəmmədov və digərlərinin istehsalat davranışları fikir deməyə əsas görürük. Müəllif məqsədi nədənsə bu məsələdə «düyünlər» düşür.

Hacıyev və rəhbərlərdə əxlaqi şüurun dövrü, cəmiyyəti üçün spesifik strukturu mövcuddur və onu həmən kontekstdən ayırib «müasirləşdirmək» ehtiyacı yoxdur; bu gün «Ölü romanlar»ın da sıradan çıxarılması bu yanaşma ilə əlaqədardır; ciddi ideoloji çətinlikləri ayırmamaqdan irəli gəlir. Hacıyevdə əxlaqi norma (baxmayaraq sonda o, rəhbərliklə razılaşmaq məcburiyyətində qalır) xarakterinin bir elementi olub (bəli, tənqid etmək, haqlı razılaşmaq və sair də mümkündür; söhbət insan psixikasından gedir), qarşılıqlı

münasibətlərdə tabeliliyin müəyyən sistemində özünü bürüzə verir və Hacıyev obrazında fərdi şüur kimi təcəssümünü tapmışdır. Bu, birdən deyil, insanlara, ümumiyyətlə rəhbər adamlara, özünün yaxın ətrafına sosial-psixoloji davranışı – daxili narazılıqlıdan, barışmazlıqdan irəli gəlmişdir. Çünkü, həmən rəhbərlikdə bir imperativlik əhvalı vardır. Həqiqətdir ki, sosial birliklərin: kollektiv, qrup və sairin mənafeləri, insanların quru, sxematik tabeçilik davranışlarının ictimai zəruriliyi əxlaqi tələb olaraq qəbul etdirilirdi. Məşhur etiklərin fikrincə: Bu cür hərəkət et, çünki yaxşıdır, yaxud lazımdır, ədalətlidir. Belə etmək yaramaz, çünki pisdir; yaxud alçaqlıqdır, ədalətsizlidir – beləliklə, düzgünlük tələbi eyni zamanda həm qadağa formasında, həm də müsbət göstəriş şəklində ifadəsini tapa bilir. Necə ki: yalan danışma, həqiqəti saxla – daxili bir səsin təzahürüdür.

İstehsalat prosesində Sovet əxlaq-davranış normalarının tələblərindən irəli gələrək məsləhətlər verilir, rəhbərlər xatırlanır, qərarlar yada salınırlar. Bununla tabelik, normaların iyearxiyası konfliktli situasiyadan

uzaqlaşır, tələblər, etirazlar münaqışələrə imkan vermir.
Əksinə...

«Katib qızın zirək, dilli-dilavərliyi haqqında ilk
zənninin doğru olmadığından məmənun halda Ülfətin əli
ilə işlənmiş düz, enli asfalt yola baxdı:

- Siz bu maşınları yaxşı idarə etsəniz, istədiyinizə
nail olacaqsız.

- Bizim də cəhdimiz rəhbərlərimizin etimadını
doğrultmaqdır.

- İşinizdə nə çətinliyiniz var?

- Elə bir çətinliyim yoxdur!

Katib üzünü yol fəhlələrinə tutdu:

- Sizin necə, yoldaşlar, təkliflərinizi eşidirlərmi?

Fəhlələr razılıq etdilər...»

Sovet ideologiyasında, hansı ki o dövrün ən yaxşı
nəşr əsərlərindən də yan keçməmişdir – adamların
ictimai şürurunda möhkəmləndirilmiş əxlaqi normaların,
qaydaların, prinsiplərin müxtəlifliyi müəyyən həcmində
(dozada) çərçivəyə salınmışdır, birbaşa yuxarıya
tabeçilik münasibətlərində idi. Hətta fərdi, özünü
anlayan, ası insanların (vəzifəlilər xüsusilik təşkil edir)

malik olduğu – vərdiş halına keçdiyi əxlaqi şürurun özü-nəməxsusluğuna baxmayaraq mühakimələrdə, şəxsi fikirlərdə və s. birtiplilik özünü göstərirdi və ictimaiyyətə bu, «keyfiyyət bütövlüyü» kimi sarınırdı. Roman da belə bir ideoloji prinsipdən irəli gələrək bədii yanaşmada sosialist tipli əxlaqi şürur obrazlarda ərimişdir: Kommunizm işinə, Stalin əməllərinə, Lenin prinsiplərinə sədaqət, hətta şəxsi-intim hissləri, məhəbbəti də bu kimi bu gün trafaret görünən qayda və normalara qurban getməliydi. Lakin Mir Cəlal romanın canını bu niyyətdən qismən qurtarır: istehsalatın gedişində Ağabala – Reyhan – Davud xəttini ortaya atır. Reyhan maraqlı qadın surətidir və ilk səhifələrdən onda diribaşlıq, komsomolçuluq, narahatçılıq özünü bürüzə verir. Şuşalı olan bu qız ilk dəfə Davuda rast gəlir: «Davud Reyhanı birinci dəfə Yevlax stansiyasında avtobus kassasının yanında görmüşdü. Onlar on nəfər idilər (7 oğlan, 3 qız). Şuşadan, rayon komsomol komitəsinin məktubu ilə gəlmişdilər. Komsomol komitəsi katibi Ağdama zəng vurub cavanların haçan gedəcəyini öyrənmiş, öz adamlarını Mirzeyevə təpsirmişdi».

Məhəbbət hissi (təbii ki, sevgi yox) ilk nəzərdən impulsiv təsirlidir və Davuddan da yan keçmir: «İstər avtobusdan düşəndə və istərsə sonrakı söhbətlərdə Davud gözünü ağbəniz «şuşalı qızından» çəkmirdi». Cəsarət toplayıb Reyhanla söhbətə başlayır. Qatarda Davudda romantika oyanır. Kəndlə balası şəhərə gedəndə bu hissi yaşayır, Davud da həmçinin: «Dəmir yolunun aşağısını, Kür boyu uzanıb gedən zəmiləri, bağları, ağacları, sahildə, yaşıllıqda olayan kolxoz naxırını, yol boyu toz qoparan sıralanmış təzə maşınları, haradansa qayıdan, qatarla ayaqlaşmaya çalışanları seyr edir» və biz bu məqamda Moskva qatarı ilə gedən gənc Yunisi xatırlayırıq.

Ağabalada da ilk baxışda Reyhana kortəbi məhəbbəti duyulur və oxuyuruq: «Ağabala Reyhani ilk gördüyü gündən, kəlmə verib kəlmə aldığı dəqiqədən unuda bilmirdi. Ona elə gəlirdi ki, eşidilməyən, lakin duyulan bir səs həmişə onun qulağına yox, qəlbinə piçildiyib «ağbəniz qızdan xəbər» istəyir. O\ qızın bu saat harada olduğunu və nə ilə məşğul olduğunu bilmək istəyir».

Ağabala on ilin sürücüsü olsa da, Reyhan bu «qabiliyyətini», yəni bərk sürməsini bəyənmirdi. Lakin işin gedişində onların rastlaşması, arabir danışqları arasında ünsiyyəti daha da kövrəldir.

Bu obrazı biz sonralar görmürük, çünkü, o, öz missiyasını yerinə yetirmiştir. Reyhanı sevəndə və oxu daşa dəyəndə qısqanlıqdan trestdən başqa yerə keçməyə qərarlaşsa da, fikrindən daşınır, Reyhan isə Davuda ərə gedir. Belə halda Ağabalaya nə qalır? Adı işçi, çalışır, vaxt gələcək o da hansısa bir qızın üzeyini açacaq, ailə quracaqdır. Hələik o, oxucu üçün darıxdırıcı obraz deyil...

Və artıq Təzə şəhərin tikintisinin həcmi genişləndikcə yeni gənclər gəlir, ustalardan öyrənirlər.

Romanda usta-şagird münasibətlərində bir varislik axtarmaq yerinə düşür. Axı, şəhərsalma, istehsal müəssisələrinin tikintisi və ilaxır hər bir dövlətdə davam edir və Azərbaycan da istisna deyil. Mir Cəlal bu məsələni qlobal götürür, məhz belə proseslərin daimiliyini praqnozlaşdırır. Valeri Mixailovun gənc Davud Qaraqaşını şagirdi kimi öyrətməsi fikrimizin təsdiqidir. Əgər

əsərin bu fəslinə (IX) diqqət yetirsək, sosiolojiliyin eyni zamanda şəxsi-məişət məqamlarına aydınlıq gətirir. Davudun fiziki sağlamlığı, işgüzarlığı, səliqəsi və s. Xüsusiyyətləri ustanın xoşuna gəlir. Digər tərəfdən kadr-lar yetişməlidir. Beloborodov Mixailova tapşırılmışdı ki: yoldaş Mixailov, bizə tikinti ilə bərabər gərək adam da verəsiniz. İldə beş-altı nəfər cavan usta hazırlasanız mən sizə minnətdar olaram. Bizim metallurgiya müte-xəssislərinə ehtiyacımız çoxdur. Məktəb, institut öz yerində, istehsalatda işləmək də öz yerində...

İdarəetmədə rəhbər şəxs cari məsələnin fonunda perespektiv vəziyyəti görməyi və qiymətləndirməyi bacarmalıdır. Romanda fikir versək, yaşlı nəslin hansı ki, vəzifə daşıyırlar: əvvəla müharibə görmüşlər, ikincisi, tapşırılan işi ali məqsəd hesab edirlər, üçüncüsü, şəxsi-məişət maraqlarını arxa plana keçirmişlər, dördüncüsü, gənclərə qarşı həssas, diqqətli və qayğılaşdırılmışlardır. Deməli, onlarda yetərli əxlaqi şürur, ali seçmə imkanları və davranışın instinktləri güclüdür.

Mir Cəlalın «Təzə şəhər» romanı haqqında danışanları isə tamam roman nəzəriyyəsinin bəzi ünsürləri

maraqlandırılmışdır. Bunlar inkarolunmaz elementlərdir, lakin yazardının bədii məqsədi – pinsipini «tutmaq» daha vacibdir. Bütün sosial, siyasi məsələlərin həlli insan əxlaqı ilə ölçülür və tənzimlənir. Sovet rejiminin mahiyyəti-lə varsaq və bu kontekstdən kənar çıxmağa haqqımız yoxdur və əksinə olarsa, yazardını danmaq kimi bir şeydir. O vaxt norma, qayda, qanun, qadağə, tələb və s. anlayışlar güclü idi, bərqərarlığını qoruyurdu və insanı idealə, ədalətə, xoşbəxtliyə və sairə səsləyirdi, ruhlandırdı. Onu da xatırlamağa dəyər ki, normaların, prinsiplərin dərc olunmuş məcmuu əxlaq kodeksini təsbit edirdi. Belə ki, tabelik, yaxud müstəqilliyin iyerarxiyası mübahisəli situasiyalarda, norma və tələblərin münaqışəyə rəvac verilməsi zamanı aydın nəzərə çarpırdı. Qüvvədə olan normalar: əsasən rəhbərlik prinsiplərində və istehsalat prinsiplərində gücünü göstərirdi, davranışın hansısa xüsusi tərəfini tənzimləyirdi: vətənpərvərlik və beynəlmiləlcilik, yorulmadan işləmək, kollektivçilik və s. prinsipləri şərtləndirirdi. Bu nöqteyi-nəzərdən romanda personajların ictimai şüurunda xalqa gərəkli, firavan, rahat yaşayıb işləməsi üçün təzə şəhərin, onun istehsalat

müəssisələrinin tikintisi əsas sosial-mənəvi motivdir. Mir Cəlal artıq zəngin həyat yolu keçmiş, maraqlı romanlar, povestlər yazmış bir yazıçı idi və qarşısına «oçerk yazmaq» məqsədini qoymamışdır; bu sonuncu iddia absurddur mənim qənaətimcə. Ən böyük rəhbər şəxslər fəhlələrlə insanı davranışır, istehsalatı ümumdüvlət işi hesab edir, tapşırılan xidməti vəzifələrini vicdanla yerinə yetirirlər. Beloborodov, Mirzəyev, Fazilov, Əhmədov simasında bu görünür. Çünkü, onlarda ictimai şürur daha üstündür, nəinki şəxsi marağa yönələn şürur. Onlardakı əxlaqi şürurun struktur elementləri bir-birinə qarşılıqlı təbelilik münasibətlərində qurulmuşdur.

Əsərdə fərdi əxlaqi şürurun spesifikliyi vardırsa da, hər bir obrazın mühakiməsində, söhbətində, yaxud dialoqunda bir ümumilik, yəni birtiplilik də yox deyildir. Amma bütöv yanaşanda bu şürur keyfiyyət tamlığı kimi xarakterizə edilməlidir. Məlumdur ki, sosialist tipli əxlaqi şürur əsas prinsiplərə, məsələn: kommunizm işinə sədaqət, kollektivçilik, əməksevərlik və sair prinsipləri əsas götürürdü. Belə halda Mir Cəlal özündən «Amerika kəşf etməliydimi?», eləcə də xüsusilə istehsalatdan ya-

zan digər ədiblər?! Bunun üçün obrazlardakı fərdi təcəssümlərin az-çox müxtəlifliyinə baxmayaraq, onlarda normaların tabeliyinin əsas xətləri eyni xarakterli təsiri bağışlayır və bu cür də olmalıdır. Əxlaqi şüurun quruculuq işinə hədsiz sədaqəti qəhrəmanların sevgi, ailə qurmaq kimi ciddi və zəruri işlərə qoşulmağa da imkan vermir. Əlbəttə, yazıçı qarşısına qoyduğu ədəbi qayəni kənara qoyub, bol-bol bu sahələrə səhifələr verməməliydi.

Əgər əvvələ qayıtsaq, həcmə iri həcmli roman olan «Abşeron»da Tahir-Lətifə xətti də elə bir gen-bol yer almamışdır. Buna baxmayaraq Mir Cəlal Reyhan-Davud xəttini unutmur və burada müəllif mentalitetimizi gözləyir. Hətta rus Mixailov da gənclərin məhəbbət əhval-ruhiyyəsinin reallaşmasında rolunu görür. Reyhanı hətta qardaşı oğluna yoluxmaq üçün gələn Məmməd Qaraqaşlı da görüb xoşlayır və ürəyindən keçir ki, Davuda yaraşan qızdır. Ötəri ünsiyyət olsa da, həssas Məmməd Qaraqaşlı Davuda deyir: «Qardaş oğlu, mən səni özgə bilmirəm. Səndən gizli bir sirrim də yoxdur. Reyhan xoşuna gəlirsə, ürəyiniz bir-birinizi tutubsa, xey-

ir işini ləngitmə, ləngitməyə gəlməz! Götür-qoy eləmə.
O sənə, sən ona layıqsən, özü komsomolçu yoldaşın,
özü sənət sahibi, özü staxanovçu, sabah-biri gün
kimyaçı, özü də çiçək kimi təmiz, mərifətli, gözəl! Səni
də istəməməyinə şəkk şübhə yox».

Bu iqtibasa diqqət yetirsək, məsləhətin, subyektin mahiyyətində komsomol dəyanəti, əməksevərlik də kənarda qalmır. Bu, o deməkdir və o dövrün yeniyetmə nəslidə yadındadır ki, işləmək və oxumaq prinsipinin aşılanması bağça yaşıdan başlayırdı. Bir həqiqətdir ki, işləyən istehsalatçılar maddi təminatını alırdılar. O da reallıqdır ki, istər kənd təsərrüfatı, istərsə sənayeyə subyektiv, şəxsi maraqlardan rəhbərlik edənlər camaati maddi, mənəvi sıxlıtlara düşər edirdilər...

Romanda bu məsələ düzgün qoyulmuşdur və sosial-siyasi və maddi-mənəvi ideyaya çevrilmişdir. Hətta rəhbər adamlar kabinetlərində görünümlər, daima hərəkətdə, istehsalatçıların yanında olurlar...

Romanın poetikasında, təbii ki, bizim irəli sürdüyümüz tezisdə obrazların əxlaqi şüurunun statik «kəsiyini» görürük, onların hərəkətində, fəaliyyətində,

tələbatında əsas funksional mexanizmlər sırasında mühümü, neçə-neçə əsərlərdə özünə yer almış sərvətə meyillilik və məişət sapmaları hisslərini görmürük. Analitik yanaşmadan uzaq onu deyərdik ki, Mir Cəlal yeni bünövrəsi qoyulan, gələcəkdə əhalinin yaşayış məskəninə çəvriləcək Təzə şəhərin əxlaqi-dini təmizliyini gözləmişdir, necə deyərlər, bünövrədə daş əyri qoyulursa, o bina uçulacaqdır. Birinciyyə – sərvətə meyilliyə qayıdaq. Əsas rəhbər şəxslərdən–obrazlardan başlayaraq onların həyatlarının məqsədə uyğunluğu əxlaqlarına hopmuş mənəvi sərvətləri, eyni zamanda ümumiyyətlə, insan şüurunu, iradəsini, hisslərini özünə tabe edən sərvət meylinin nə olduğunu yazıçı ortaya qoymuş və gələcək rəhbər şəxsləri xüsusilə təmizliyə çağırmışdır. Romanda bunun bədii həllinin fonunda qəhrəmanların adı həyatda, yaxud məişətdə özlərini tamamilə: öz pəşələrinin sırlarınə yiylənməyə, elmi-texniki problemlərin həllində yaradıcı axtarışlara nail olmağa, gəncləri arxa-larınca aparmağa, dövlətin tapşırıqlarına sözsüz əməl etməyə və mümkün qədər rifah halını yüksəltməyə meyillilik məqsədi güdülmüşdür.

Romanda habelə ictimai nüfuz qazanmaq, yaxud ixtiyar sahibi əldə etmək hallarının da müşahidəçisiyik. Bu sadaladıqlarımızın mahiyyətində isə əxlaqi sərvət fenomeni dayanır. Hər bir bədii əsərdə müasirlik durur, baxmayaraq 100-200-300...illər keçir; müəllifin bədii praqnozlaşdırması, intuisiyası qarşıya çıxır. «Təzə şəhər» romanının ən böyük bir dəyəri də məhz, yarım əsrdən sonra rəhbər şəxslərdən, məmurlardan, hətta yaradıcı-pedaqoji vəzifə tutanlardan cılız əxlaqi şürünün güclü sərvət toplamaq hərisliyinin şahidliyi çəvrilməsidir. Bəli, əsərin də canlı, ömrü var və öz əbədiliyini saxlayır. Mirzəyev, Əlizadə, Əhmədov, Beloborodov, Atakişi – bu obrazlar xalq, dövlət malına haram əli uzatmırlar, halbuki imkanları vardır. Şəxsiyyət olaraq onlar həyat fəaliyyətində ən ali əxlaqi sərvəti: insanlara xidmət etmək, xalqın gələcək həyat tərzini yaxşılaşdırmaq yollarını tapmaq, yeni nəsilə nümunə olmaq və iləxiri düşünürlər. Eyni zamanda öz peşə və idarəetmə qabiliyyətlərini sınamaq və aşkara çıxarmaq, peşələr üzrə yeni praktik meylə istiqamət götürmək məqsədi. Belə tipli əxlaqi şürünün bu obrazlarının hərəkətlərinin vəh-

dətini təmin edən ümumi qiymətləndirmə – imperativ səyi, davranışın tənzim olunmasının məqsədyönlülüyüdür. Sərvətə meyilli vəzifəli məmurlar da, əxlaqi şüurun bütün strukturunun imperativ vəhdətinə təminat verir. Və əxlaqi şüurun müəyyən istiqamətində onun (sərvətə meyilli adamın) əsas amalının, normalarının məcmuunu özündə təcəssüm etdirir.

Gənc kadrlarla iş sisteminin humanist əsaslarla qurulması əsərdə təbii təsvir edilmişdir. Bir maraqlı cəhət də odur, gənclər çevik, ağıllı, təmiz, təhsilə meyilli-dirlər. Bu ənənə hətta yaşılı nəsildən gəlir və cavanlar da bu yolu tuturlar. Yeni oxuculara bəlkə də maraqsız görünər ki, yazıçı Stalini, Lenini, onların əsərlərini, konstitusiya kitabının adını tez-tez çəkir. Elə deyil; hər bir bədii materialı, xüsusilə nəşr əsərini mövcud dövrün ideologiyasından ayırmak səhvdir. Roman Vətən müharibəsindən sonra Azərbaycanda yeni nəhəng bir şəhərin salınmasından gedir. Bu şəhər bu gün biz nəslin gözü qabağında günbəgün inkişafdadır... Mətləbə qayıdaq. İnsanları ruhlandıran belə kitab ortadadır: Partiya tarixinin qısa kursu. Bu sətirlərin müəllifi hələ aşağı sinif-

lərdə oxuyarkən həmən qalın cildi kitabı görmüşdür, eləcə də konstitusiya kitabçasını.

Bunlar tarixdir, 70 il yaşamış güclü dövlətin ideoloji dərsliyidir. İmtina etməməliyik; hər halda Sovet döñəmi biz azəri türklərini oxutmuş, sənət adamlarımızı dünya arenasına çıxarmışdır. Yerlərdə haqqı tapdalanan yüzlərlə, minlərlə insanın taleyini müsbət mənada Moskva həll etmişdir. Tarix göstərir ki, görkəmli şəxsiyyətlər yetişir və xalq onların arxasında gedir. Qabaqlar belə bir siyasi tezis vardı ki, tarix şəxsiyyəti yaradır. Bu nə dərəcədə həqiqətdir – israrlı deyiləm, lakin şəxsiyyət tarixi yaradır – israrlıyam. Layiqli şəxsiyyət siyasi tutumunda xalqı öz arxasında aparır və özünün ləyaqəti, obyektivliyi, andı naminə missiyasını yaşaya bilir. Stalin bütün anatomiyası etibarı ilə mənfi tiran idi və tirana layiq taleyinin qisməti ilə öldü. Lakin o, Rusiyani çamurluqdan çıxarıb qüdrətli hərbi dövlətə çevirdi. Bu artıq faktdır. Hitler savaşından sonra o, xalqları sivil səviyyəyə çatdırmaq üçün müxtəlif yollar ortaya atdı və başlıcası isə ideoloji silahdan istifadə idi. Və SSRİ xalqlarını özüne inandırmışdı. Mir Cəlal bir yazıçı olaraq kosmosdan

yazmırıldı necə ki, Aleksey Tolstoy fantastik əsərlər qələmə almışdı. O, Təzə şəhərin doğuluşundan və gələcək inkişafından bəhs etmişdi, əsas sevimli qəhrəmanı da Yunis Əhmədov idi. Əgər o, Stalin ideologiyasına şübhə etsəydi, böyük qurucu kollektivi arxasında apara bilməzdi. O da böyük inamlı, pafos ovqatı ilə bu ideologiyadan kənarda dayana bilməzdi. Budur, Yunisin düşüncələri: «Mübarizələr və qələbələr kitabını əlinə aldı, dəftər, qələm götürdü. Neçə dəfə oxudu və həşiyələrində işarələr qoyduğu məşhur kitaba – bu saat dünyada ən çox oxunan, ən çox yayılan və ən çox öyrənilən kitaba həmişəki həvəslə baxır, qeyd etdiyi yerləri təkrar gözdən keçirir, dəftərçəsinə köçürürdü. Yunis hər dəfə bu kitabı qarşısına açanda, onun səhifə və cümlələrini təkrar oxuyanda nədənsə ilk dəfələr hiss etmədiyi yeni-yeni fikirlər öyrənir, çox hökmələri sevinc və heyrətlə dəftərinə köçürürdü. O, bu hökmərdə nəhəng bir ölkənin və xalqın qələbələr tarixini aşkar göründü...» Bu, bitməyən iqtibasda işıqlı cəhət var: hər bir vətəndaş dövlətinin yürütdüyü siyasetə inanmalıdır. Onun əxlaqi irəli sürülən prinsiplərə uyğun gəlməlidir. Sovet dövləti

öz idarəetmə mövqeyi kimi kollektivimizin konkret-tarixi təbiətini başa düşmək üçün xüsusilə üç cəhəti nəzərə almağı irəli sürmüşdü (Və hər bir Sovet yazıcısına bu müddəalar bəlli idi). Hansılar idi? **Birincisi** o əxlaq obyektiv şəkildə determinləşdirilmişdir, yəni öz xarakterinə görə ictimai istehsalatda birləşmiş fəhlə sinfinin (romanda bu daha genişdir) həyat şəraiti, habelə istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan sosializm ictimai varlığının özünəməxsusluğunu kollektivin əxlaqi şüurunun formalaşmasının maddi-iqtisadi imkanını yaradır. **İkincisi** o, fəhlə sinfinin və onun müttəfiqlərinin mənafeyinə uyğun olaraq: mübariz həmrəyliksiz burjuaziyaya qalib gəlməyi bacarmazlar, yoldaşlıq, əməkdaşlıq prinsiplərini bərqərar etməzlərsə, sosializm cəmiyyəti qurulmadı. Daha doğrusu, kollektivizm özünü ikişafın mühüm formasıdır. **Üçüncüüsü** o, əxlaqi inkişafın ümumi məntiqilə uyğunlaşır ki, öz mahiyyəti etibarilə fərdiyyətçi əxlaqının aradan qaldırılmasını şərtləndirir.

«Təzə şəhər» romanında oxucu belə bir qənaəti-ni – tezisini müəyyənləşdirir: hər bir fərd – fəhlə – obraz

öz qabiliyyətini, bacarığını hərtərəfli inkişaf etdirmək istəyirsə, kollektiv ən optimal vasitədir. – Buradan da insanın şəxsi azadlığı məsələsi ortaya gəlir. Roman boyu həm idarə edən vəzifəlilər, həm də icraçılar bir kollektivdə birləşir və geniş fəaliyyət göstərirlər. Bir fərd kollektiv üzvlərini bir-birilə bağlıyan həlqə rolunu oynayır. Məsələn, Davud gəncdir və o, çətinliklə, ölümlə üzləşir. Qəza baş verən zamanı Davud özünü irəli verir. Yunis isə bu na imkan vermək istəmir, əsəbi halda: «Yunis irəliyə yeriyb yuxarıya, binanın kəlləsinə bir də baxdı. İndii o, təhlükəli bir hücuma keçən və bunun üçün də qüvvələrini son dəfə yoxlayan komandirə oxşayırdı. O, cəld paltonunu soyunub gözətçinin üstünə atdı:

- Sırınmanı mənə ver!

Gözətçi özü irəli yeridi:

- Yoldaş Yunis, elə iş...

Əhmədov bir az da ucadan və hırslı dedi:

- Sözümə qulaq as...»

Və Davud cəld irəli yeriyir, səqfə çıxmaq istəyəndə Yunis mane olmağa çalışırsa, alınmır – sual çıxır: Nə üçün insan davranışındaki kollektivçiliyə

maraq, birgə sərbəst motivləşmə və s. xüsusiyyətlər mövcuddur? Biz əxlaqcı alimlərin yenə də üç tezisinə – nəticəsinə üz tuturuq: **Birincisi** kollektiv yeganə birlikdir, qrupdur ki, hər bir insanın (Yunisin, Davudun, Privalovun və digərlərinin) iç narahatlığının, intellektual və emosional inkişafının mənbəyi kimi ardıcıl ünsiyətə əməkdaşla zəmanət verir. **İkincisi** mühüm məqsədlərin həyata keçirilməsi naminə kollektiv səylər lazım gəlir. **Üçüncüüsü** fərdin şəxsiyyət kimi inkişafi, fəaliyyəti tələb edir ki, birləşdirən və formalaşsın...

Davud fəlakəti aradan qaldırmaq üçün ömrünü də fəlakət qarşısına qoyur. Sonda isə sakitləşir: «Bu gecəki vəziyyətdə o da özünü fəlakət və təhlükə içində atdı. Ancaq kor-koranə, təvəkkül, ehtimal, qorxu, vahimə ilə atmadı... İradəsini toplayaraq adı günlərdə, düz yerdə, günün günorta çağı etməli olduğu sadə bir işə necə arxayın və ürəklə gedirse, ölüm ayağına da elə getdi».

Romanın poetikasında irəli sürdüyümüz tezisdə biz sosial sərvətlər sistemində əmək məfhumunun yerinin əxlaqi şüurun strukturunda əsaslı dəyişikliklərin

mənbəyi kimi götürürük. Elə isə əsərin sujetinin – əhvalatların, proseslərin daşıyıcısı olan obrazların fəaliyyət dairəsinə daxil olan bu dəyişikliklərə hansı oxucu zövqündən yanaşılmalıdır? Axı, Mir Cəlal o yazıçılardandır, urbanizasiya tariximizdə əsaslı yer tutan (bunu tarix göstərdi) Təzə şəhəri dünyaya gətirən bu bütöv sosial sərvət necə qiymətləndirilməlidir və vaxtilə ədəbi tənqid bunu görmüşmü? Söhbət insan əxlaqında, onun yönəlişində əməyin bir dəyər statusunda təsvirindən gedir. Beləliklə, biz yenə üçlüyə – triadaya qayıdırıq. **Birincisi** sosializmdə insanın ictimai-faydalı əməyin ümumi vacibliyi reallaşır. Və buna o cür də baxmamalıq ki, əməyə həyatda onun layiq olduğu qiymət verilir, daşıyıcı fərd əməyinin layiqli bəhrəsini görür. Şübhəsiz, tüfeylilik, rüşvətxorluq, xudbinlik və sair əxlaqi naqışlık mövcud idi. Amma mühümü onda axtarmalıq ki, sosil varlığın bünövrəsində fəndləri (insanları) birləşdirən və bərabərləşdirən, bununla da böyük əxlaqi əhəmiyyət kəsb edən faktlar mövcuddur. Filosof İ.Kantda belə bir fikir vardır ki, əxlaqılıyin ümumi qanunları olacaq maksimalar axtararkən, məlum olmalı

idi ki, bu prespektivsiz bir işdir, çünkü, istismarçı sınıfların mövcudluğu şəraitü prinsipcə ümumi nümunə ola bilməz. Yalnız zəhmətkeşlərin varlığı (mövcudluğu) formaları «ümumiləşdirilər» və cəmiyyətə aid edilər. **İkincisi** əmək növlərindən xüsusilə, məhsuldar əməyin dəyəri ictimai əhəmiyyətlidir. **Üçüncüsü** sosializm cəmiyyəti insan əməyinə ictimai qiymətləndirmənin həllədici ölçüsü kimi yanaşırıdı. «Təzə şəhər»də bu proseslər personajların məqsədlərində təcəssümünü tapmışdır. Öz tərcümeyi-hallarını, şəxsi həyat fəaliyyətlərini ümumi işdə, sosial-əxlaqi proseslərdə axtarır və məmkunluq duyur.

Davud o əhvalatdan sonra rahatlanır, eləcə də digərləri: «Davud enib aşağı gələndə külək, boran, şaxta nəinki şiddətini azaltmışdı, daha da artmışdı. Gecə boranı gurlayırdı, şiddətdən yer səslənirdi. Ağacların, divarların, binaların şimal tərəfi buz ilə, cənub tərəfi burularaq müxtəlif şəkil almış qalaq-qalaq qar ilə örtülmüşdü. Ancaq baş mühəndisin çağırışı ilə zavod binasından gələn adamların heç biri bu şiddəti hiss etmir, dönüb getmirdi...»

Davud Reyhanla evlənir. Biz toy-şənlik mərasimi görəmürük. Sovet əxlaq tərzi toyun əleyhinə çıxmır-dı, lakin dəbdəbəni qəbul etmirdi və haqlı yanaşmadır. Romanın «Sevinc» fəslində bu nikbin hiss Reyhanın istehsalat uğurları ilə bağlıdır. Habelə usta Pavel Andreyeviçin öz yetirməsi (əgər demək mümkünsə) Reyhan-dan razılığını görürük.

Reyhanın qısa tərcüməyi-halı ümmüniləşdirilmiş gəncliyin ömrü təsiri bağışlayır. Ailənin yeganə qızıdır və könüllü Təzə şəhərin tikintisinə valideynlərinin razılığı ilə gəlmışdır. Reyhan bir növ atasını buna təqlin etmişdi, tez-tez Təzə şəhərdən söz salırdı, atası bir gün – «Qızım, - demişdi, - görürəm könlün atlanıb. Amma on illiyi qurtarıb gedəydin.

- Nə olar, ata, orada oxumaq buradan da yaxşıdır. Bizə mühəndislər dərs verəcəklər. Lap ali məktəbə getmək olar, deyir təki səndə həvəs olsun.»

Və atası Bəhram uşaqlara qoşulub Yevlağacan qızını ötürür. Reyhan diri-basdır, yaşı 18 olanda seçkilərdə iştirak edir və hətta gənc ikən ailə qurur da! Deputatlığa namizəd verilən institutun direktoruna onu qəbul

etməsinin də xahişini diliñə gətirir. Mən deputat seçimi məsələsinə toxunardım. Mir Cəlal Sovet vaxtı millət nümayəndələrinin əsasən formal seçildiyinə incə şəkil-də toxunur. Dövlət Sənaye İnstитutunun direktoru (ad-sızdır, deməli tipikləşdirilmişdir) namizəd kimi təqdim olunur. Barəsində danışanlardan birincisi Yunisdir: «Yoldaşlar, bizim namizədimiz hələ iyirmi beş il bundan qabaq mənə və yaşıdlarımı dərs verib. Bu, bir kənara, mən bu yoldaşı texnika elmlərinin fədakar və təvazökar bir nümayəndəsi bilirəm. Biz ona ürəklə səs verəcəyik». Bu qısa çıxışda biz yenə də namizədin adını eşitmədik. Yaziçi eyhamıdır ki, deputatları xalq yox, yuxarıların sifa-rişi seçilir. Amma həqiqətdir ki, tarixi olaylar var, təkrar olunur!. Amma Reyhanlara bəlli deyildi ki, irəlidə bu cinsləri nələr gözləyir?

Təzə şəhərin surətlə tikintisi bütün qəhrəmanların ən başlıca məqsədi, amalıdır və hətta şəxsi-həyatı mə-sələlər də bu yönə ikinci plana keçir. Yəqin, bu günün tələblərində, bədii qiymətvermə meyarında Mir Cəlala «əhsən» deməzlər və «istehsalat romanının» gözəl nümunəsi kimi yanaşırlar. Qoy olsun. Lakin əsərdə

yüksək ali hissin – Azərbaycanda Bakı ilə qonşuluqda Sumqayıt böyüklüyündə bir sənaye şəhərinin salınmasından bəhs edir. Bu perespektivli şəhər sanatoriya deyildir – mövsümü gəlib istirahət etsinlər. Bu məkan əhalinin minlərlə məskunlaşması, çalışması və kəskin artması deməkdir. Məhz M.Cəlal belə bir ədəbi təxəyyülün real təsvirini verir və əsasən rusların, onların mütəxəssislərindən istifadədən də danışır. Gizlin deyil ki, neft sahəsində Usta Ramazanlar, İsmayıllıزادələr çox idi, amma tikinti – quraşdırma işlərinin yeni (o dövr üçün) texnologiya üzrə aparılmasında milli kadrlar çoxluq yaratmadı. Privalov, Stepnoy, Mixailov kimilər əsərə təsadüfi daxil olmamışdır və burada beynəlmiləlçiliyə üstünlük vermək də düzgün olmazdı. Ona görə də müəllif mərkəzi surəti Yunis Əhmədovu bir inşaat mühəndisi kimi hər cəhətdən təsvir etmişdir. Müharibə qurtarmışdır, ancaq cəbhə həyatındakılar, bir yerdə olanlar ilbəil müxtəlif vəziyyətlərdə, hadisələrdə hətta təsadüf nəticəsində rastlaşırlar. Təzə şəhərin tikintisinə praktik rəhbərlik edən Yunis Əhmədov da istisnalıq yaratmır. Stepnoy bir faktdır. Yunisin yolda Stepnoyun qızı

Qalya ilə görüşməsi, səmimi söhbətləri maraq doğurur və azərbaycanlıların nə qədər insanpərvər olduğunu təsdiq edir. Yunis vəzifə sahibidir, Qalya texnikumun tələbəsidir. Yaş və vəzifə fərqi. Buna baxmayaraq o, Qalyanı maşına əyləşdirir, aralarında söhbət işlə bağlı olur.

«- Atan necə, sənin sözünə baxır ya yox?
- Mən atamın sözünə baxıram.
- Dedik bize kömək edərsən.
- Atam hamıdan çox sizin sözünüzə baxar!
- Nədən bilirsən?
- Trestə çağırılanda tələsir, az qalır piyada getsin».

Yunislə Stepnoy arasında gedən sırf istehsalat söhbəti tamamilə məsuliyyətə əsaslanır. Yeri gəlmışkən deyərdim ki, Mir Cəlal professional mühəndis dəqiqliyilə prosesləri məhərətlə vermişdir. Nə qədər ardıcıl müşahidə aparmışdır ki, xırda «vintciklər» də, dinamika da əyanılışır və oxucu özünü istehsalatda qəhrəmanların yanında hiss edir...

Romanın poetikasına baş vururuqsa, məsuliyyətin mənbəyində obrazların əxlaqi seçmə məsələsi durur. Və o zaman üçün «insan hər şey üçün cavabdehdir» şüarı səslənirdi. Fatalizm konsepsiyasından fərdi şəkil-də eksistensializmdə hər bir işçinin, mühəndisin, fəhlənin və s. şəxsi məsuliyyətini özündə ehtava edirdi. Mir Cəlalın obrazlarının istehsalat fəaliyyətinə səhifələr ayırması tənqidin «başa düşülməsi» nəzərinin tam əksi-dir və məsələ yeni bir insan məskəndən və onun gələcək sivilizasiyaya qoşulmasından gedir. Eksistensial ya-naşmanın müsbət roluna aydınlıq gətirmək üçün məşhur yazıçı Sartrdan iqtibas gətirəcəyəm; hansı ki, hər bir adam öz məsuliyyətini başa düşür, öz üzərinə götürdüyü işi: «Qəflətən meydana gələn və məni cəlb edən heç bir ictimai hadisə xaricdən gəlmir: əgər mən müharibəyə səfərbərliyə alınmışam, bu mənim müha-ribəmdir, mən burada günahkaram və mən buna layiqəm. Mən ona birinci növbədə ona görə layiqəm ki, çə-kinə bilərdim: ya fərari ola bilərdim, ya da intihar edə bilərdim. Bir halda ki, mən bunu etmədim, deməli, onu seçdim, onun iştirakçısı oldum».

Romanın istehsalatla bağlı yazarı təfərrüatını ekzistensiallıqla əlaqələndirmək və valyuntarist ideyaya da istiqamətləndirərdim. Lakin romandakı obrazların insan görünümü şəxsi məsuliyyət daşıyır və qeyri hipertrofiyaya meyllənir. Daha doğrusu, Yunis Əhmədov, Fazilov, Hacıyev, Stepnoy və digərləri işə ürəkdən bağlılıqlıda, fanatik səviyyəsinə çatmaqdə kiməsə pislik haqqında düşünmək, sosial münasibətlərdə kimisə günahlandırmaq əxlaqi yoxdur. Romanda o nəticəyə gəlmirik: hər şey üçün cavabdehlik daşıyan fəhlə, rəhbər şəxs praktikada kənar heç nəyə konkret cavab verməsin. Müəllif qəhrəmanların şəxsiyyətini mütləqləşdirmir ki, məsuliyyətdən uzaqlaşın. Məsələn, Stepnoy mühəribə iştirakçısıdır, tankçı olmuşdur, zədələrə məpuz qalmışdır. İndi Azərbaycandadır və Təzə şəhərin tikintisində çalışır. Baş mühəndis Yunis Əhmədovla fikir mübadiləsi aparır və ondan səmərəli təkliflər eşidir. Lakin hər ikisi məsuliyyəti başa düşərək şəxsi iddialarını ortaya qoymurlar. Əlbəttə, Yunis bu konfliktə şərait yaratmış, müsahibi lə rəğbətini yaşayır: «Yunis qarşısındaki gödək adının işinə böyük göstərdiyini düşünürdü. Stepnoyun

əllərini ilk dəfə ovcuna alanda Yunis duymuşdu ki, barmaqlarının neçəsi yoxdur. Döşündəki Sarı-qırmızı cızıqlar, üzündəki çapıq, biləyində yara yeri onun kim bilir, neçə dəfə ölümü basıb, ayaqlayıb öldüyünü söyləyirdi. Stepnoy yaralanıb arxaya göndərilən kimi inşaatçılar onu Biləcəri vağzalında qarşılıyib gətirmişdilər...»

Ümumiyyətlə, böyük perespektivli işin sakit, münaqişəsiz getməsində məqsəd dayanır. Mir Cəlal: «məqsəd vasitələrə haqq qazandırır» prinsipini sosiallaşdırırsa, bədii metodu ona qurban vermir. Biz bu tezisi («məqsəd vasitələrə haqq qazandırır») sual şəklində təsəvvür etməli olsaq və yezuitizmə yönəltməsək - cavabı «haqq qazandırmaq»dır; şübhəsiz, yazılıının məqsədi qəhrəmanlarının davranış tərzinə – ümumən əxlaqi xarakterinə məqsədin özünün bir vasitə olduğunu kəsdimiş olardıq.

«Təzə şəhər»də obrazlar arasında müəyyən anlaşılmazlıqlar da baş verir və əsasən şəxsi fikirlərdən doğur, lakin ümumi məqsəd naminə kompromisə də gedilir. Bu anlayış: əxlaqi seçmənin daha mürəkkəb və incə aktı olmaqla, məqsədə çatmaq yolunda onun əxla-

qi xarakterinin məhv edilməsi təhlükəsi böyükdür. Əlbət-tə, kompromisli əxlaqi seçmədə sosial konfliktin elementlərinə əsərdə təsadüf olunursa bu, qlobal səciyyəyə çatdırılmır.

Yunis Əhmədov Stepnaya işgüzar söhbəti zamanı ortaya körpü salmaq məsələsi çıxır. Əvvəlcə Stepnay razılaşmışır:

«Əhmədov dərənin yanına gəlib dayandı.

- Hər dəfə yüz əlli addım oyana, o qədər də bu yana gedincə buradan bir körpükük tikə bilərikmi?

- Mən körpü tikənəm?

- Sənə burada beş-altı rels, beş-altı lay da qum ələyən dəmir tor lazımdır. Lap xarab olmuşu da yaran. Tunel açanda sənin yolun gödələcək, relsin artıq qalacaq, götür uc-ucala cala, vur buraya, olsun körpü! Düz deyirəm, ya yox?

Stepnay dinmədi. Dayanıb dərəyə baxdı:

- Qardaş, - dedi, - sən buranın tamam quruluşunu dəyişəcəksən, deyəsən.

- Düzünü de, mümkündür, ya yox?

Stepnay körpü yerinə baxdı:

- Raziyam,- dedi, - yoldaş Əhmədov, tunel
açında körpük də salınacaq».

Münaqişədən uzaq – mübahisə Fazilovla kolxoz
sədri İbrət Atayeva arasında da baş verir. Təzə şəhərin
tikintisinə fəhlə qüvvəsi toplamaq üçün Saray kəndi isti-
qamətinə gedir. Kolxoçuların işini, kənd havasını görür,
duyur. Qumluqda bitən ağı, qara şanı ona xoş təsir
bağışlayır. Və İbrət Atayeva ilə tanış olur, gəlişinin məq-
sədini deyəndə bu, İbrət xanımın xoşuna gəlmir; müba-
hisəyə səbəb olur:

«İndi olmasa da, beş gün sonra məhsul yiğimi
qurtarandan sonra bizə yenə qırx-əlli adam verəsiniz,
çox yaxşı olardı.

İbrət söz verə bilmirdi.

- Məhsul yiğilir, dirrik başlanır, əkin başlanır, yem
tədarükü...

- İbrət xanım, bu tikinti dövlət işidir!

Mühəndisin bu sözü İbrətin xoşuna gəlmədi... Bir
də ki, «dövlət işi» deməsi, Fazilovun kənd işinə
etinasızlığı kimi çıxdı, kolxoz sədrinə toxundu.

İbrət məhsulu yığanlara işarə edib dedi:

- Bu da dövlət işidir! Bunu bizə dövlət tapşırıb.
Dövlət sizə Təzə şəhərdə boru zavodu tikməyi tapşırıb.
Mənə də neftçiləri bağ məhsulundan təmin etməyi tapşırıb.
Bu da mənim dövlət tapşırığımızdır. Mən hansı briqadanı pozub sənə verim?..».

BƏZİ NƏTİCƏLƏR

Mir Cəlalın romanları haqqında ətraflı o nəzərlə danışdıq, bu əsərlərin ideya-məzmunu iki siyasi-əxlaqi səjiyyəli dövrün bəzi məqamlarını əks etdirir. Birində məşhur Sosialist inqilabının qədər Azərbaycanda baş vermiş hadisələr, digərində Vətən müharibəsində gənclərin vətənpərvərlik əzmi və ordudan tərxis olunmuş insanların yeni qurujuluq fəaliyyəti dayanır. Tənqidçi, mərhum pedaqoq Əhəd Hüseynovun yazdığı kimi: «Bir gəncin manifesti» romanında 1918-1920-ci illərdə Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mubarizəsinə həsr olunmuş, «Yaşıdlarım» romanında Böyük Vətən müharibəsində Sovet xalqının göstərdiyi misilsiz vətənpərvərlikdən, «Təzə şəhər» romanında Sumqayıt şəhərinin qəhrəman qurujularının istehsalat nailiyyətlərindən, «Yolumuz hayanadır»da isə xalqımızın böyük oğlu Sabirin həyat və fəaliyyətindən. İngilabi mübarizənin müəyyən mərhələsindən söhbət açılır⁶.

Bu romanlar əslinə qalsa bir xalqın gələcək həyatı uğrunda apardığı işin: əxlaqi, mədəni, siyasi, sosioloji fəaliyyətinin realist, məlum mətləblərin bədii inikasıdır.

⁶ Hüseynov Əhəd, Mir Cəlal, Bakı, 1991, səh.7.

Mir Cəlalda fərdi talelər ümumi bədii kontekstdən ayrı götürülmür, mənəviyyatlarına yapışmış qəbahətlərdən tez üzülüşə bilirlər. Mərdanın qardaşı Bahar, Kərimzadənin nəvəsi Kərimin və onun həmyaşıdı Səlim, məlahətli səsli Əntiqə- bu personajlar harmoniya yaradırlar davranışlarında. Mir Cəlalın obrazları daima çətinliklərlə üz-üzə gəlir və rəqibləri güclü çıxır. Amma məglub olmurlar, ümidsizliyə qapılmışrlar. (Sona arvad timsalında). Yazarının roman canrında bir keyfiyyət diqqəti çəkir ki, təsvir edilən situasiyalar təbiidir, qeyri-adi əzabvermələr, işgəncəalmalar, intiharlar yoxdur. Oxucu sarsılmır, obrazların nikbinliyilə razlaşır. Lakin mübarizə zamanı çevikləşirlər, bərk ayaqda geri çəkilirlər. Mərdan, Nəriman, Yunis Əhmədov və başqaları məqsədlərindən dönmürlər.

Mir Cəlalın poetikasında insan əxlaqının – davranışının sosial-məntiqi və mənəvi-daxili dünyası qabarıq verilir, metaformaza yaxına gəlmir; çün, qəhrəmanlar reallığı inkar etmir. Və müəllif mənəvi-sosial ovqatdan obrazlarına pay göndərir, daha doğrusu, insan öz mahiyyətini saxlayır. Mir Cəlalın poetikasında «ideyalar axtarışı» ideyası ilk faza olaraq qiymətləndirilməlidir; bunun reallaşması üçün yeni üslub, bədii vasitələr tapıldı, lokal məişət səhnələrindən uzaqda dayanındı. Səbəbsiz deyildi: oxucu zövqü, intellekti tələb edirdi ki; bədii konstruksiya xeyli dərəcədə mürəkkəbləşsin, sujet mahiyyətcə adı

sferadan çıxsın. Romanlarında (eləcə də hekayələrində) personacların davranışları xarakterik möşət səhnələrində təsvir olunurdu. Bu şərtlə ki, sərbəst təhkiyə qəhrəmanların daxili aləmlərinə tabe edildirdi.

Mir Cəlalin nəsrində təkamül daima baş vermişdir. Məsələn, «Bir gəncin manifesti»nə qədər iri həcmli «Dirilən adam» romanını bitirmişdi. Yaziçi duyumu, müşahidəsi bir sıra mövjud ictimai-siyasi vəziyyəti, «pərdəarxası» iddiaları gizlətmirdi. Tarixə dönüş, hadisələrin epik təsviri, obrazların həyatlılığı və sair məsələləri daima müşayət etmişdir. M.Cəlalda insan əxlaqının-davranışının müxtəlif aspektləri real həyat materialına əsaslanır. Təəssüf ki, yazıçının roman nəsrindən danışanlar obrazların bu baxımdan poetikasına yanaşmamışlar. Cəfər Xəndan, Əhəd Hüseynov, Yaqub İsmayılov – ilk ədəbiyyatşunaslar, görünür, belə bir məqsədi qarşılara qoymamışlar, bəlkə də mövjud dövr bunu tələb etmirdi. Halbuki Mir Jəlalda əxlaqi hissin eksistensializm iddiasından yan keçilməməlidir. Hansı ki, bu seçimdə Bahar da, Ağaməcid də öz hərəkətlərində bu jəhəti nəzərə almışlar. Şəxsi məsuliyyət məsələsinin irəli sürülməsində və həllində bu obrazları əhatə etmişdir. Sonralar yazdığı «Yaşıdlarım» və «Təzə şəhər» romanlarında müəllif əxlaqda eksistensializm – şəxsi məsuliyyəti hipertqofiyalaşdırılmasını və onun obyektiv nətijəsi olaraq pisliyin sosial mənbələrinin bədii həllini

vermişdir. Mir Cəlal yeganə nasirlərdən biridir ki, obrazlarının davranışlarında insana xas bərabərləşdiriji, tarazlaşdırıcı yanaşmanı onunla əsaslandırır ki, cavabdehlər heç nə üçün cavabdehlik daşımırlar; bu o deməkdir, məsuliyyətin mütləqləşdirilməsi şəxsi cavabdehliyi aradan qaldırır.

Mir Cəlal konkret «Yolumuz hayanadır» romanında ədəbi praqnozlaşdırma aparmış, o dövrün əxlaqi meyillərini- bazar münasibətləri ölçülərini düzgün nəzərə almışdır. Əxlaqi seçim daxilən xudbinliklə istiqamətləndirilir. Və Sovet etiklərinin riyakarlıqla yazdığı: «burjua əxlaqının alverçi mənası xeyli dərəjədə riyakar, ikiüzlü xarakterini əvvəlcədən müəyyən edir» – başdan-başa absurd mətiqdən yan keçmir. Yaziçi məhz bu romanında sosial mühitdəki durumu, ictimai xadimlər arasındaki qütbleşmənin bir-birinə zidd mövqeyini təsvir edir və jəsarətlə göstərir ki, Əli bəy Hüseynzadə fenomeni ideoloji aspektin təsirindən müsbət obraz kimi yerini almır. Və bu bədii proqnozunu sistemləşdirir. Lakin yazıçı Əli bəyin şəxsiyyətinə istiqamətin geniş marağını obyektiv təsvirə gətirməklə, onun nüfuzunu təsdiqləyir.

Mir Cəlal nəsrində «Ədalət» anlayışı qırmızı xətlə keçir və onun personajları bu «məhəng daşına» dəyirlər. O, ədalətin ijtimal-mənəvi mənbələrini, sosial təlim forması olaraq göstərmişdir. Əslində bunu «üç» mövqedən əsaslandırmışdır: 1) Tərifdə və təqiddə

ifrata varmaqda; 2) İqtisadi məsələlərdə unudulmamaqda; 3) Bölgü məsələlərində aldanmamaqda.

Mir Cəlalın roman poetikasında xarakterlərin təmizliyi, istək və arzuların ümidi, hisslerin yeri gələndə aldadıcı olması və qalibliyi, yeni həyata səy və s. sosial-mənəvi problemlər dayanır. Xüsusilə, müharibədən sonrakı proseslər («Təzə şəhər») fəaliyyət psixologiyasında özünü tapır. Yaziçi konkret şəkildə fəhlələrin qurujuluq əzmkarlığına nikbin baxırdı, buna inanırdı. Hərçənd, M.Cəlal belə yanaşmada «istehsalat romanları»ni inkar etmirdisə, hər şeyi hərəkətdə, qəhrəmanları narahat ruhda görürdü. Sırf mösət situasiyaları aparıcı deyildi, ictimai səciyyəlidir, mənəvi proseslər praqnozlaşdırılmasındı. Romanda qoyulan sosial-əxlaqi ideal saxta təsir, bağışlamır. Hətta sosial mühakimə kriminallıqdan uzaqdır, işin gedişində ədaləti səslənir. Və əsas tezisi yaziçinin belədir: ictimai (sosial) hərəkatın əsil səbəbi şəxsiyyətin əxlaqi tələblərilə jəmiyyətdə qərarlaşmış sistemin doğura biləjəyi qabarıldır. Digər bir tezisdə: obrazların əxlaqi şüurunun statik «kəsiyi»ni görürük, onların hərəkətində, fəaliyyətində, tələbatında əsas funksional mexanizmlər sırasında mühitin müsbətini və mənfisini də görürük. Mir Cəlal Təzə şəhərin hətta əxlaqi-təmizliyini gözləmişdir.

Mir Cəlal romanlarında insan əxlaqının fəzilətini ən başlıcası bəşəriliyin motiv-tezisi kimi qoymuşdur.

Sovet dövrü ideologiyasını unutmamaqla, yaziçi mövqeyini qiyamətləndiririk və hətta idarəetmədə kollektivlərin konkret-tarixi təbiətini başa düşməkdə müəllif xüsusiş «үç» cəhəti—«triada»nı oxuju qarşısına çıxarmışdır: 1) Əxlaq (yaziçi niyyətində) obyektiv şəkildə determinləşdirilir, yəni öz xarakterinə görə ijtimali istehsalatda fəhlə sinfinin yaşam tərzi kontekstində sosializm ijtimali varlığının özünəməxsusluğunu əxlaqi şürurun formallaşmasının maddi-iqtisadi imkanını yaradır. 2) Əxlaq fəhlə sinfinin, onun müttəfiqlərinin mənafeyinə müvafiq olaraq müsbət həyat tərzi yaradılmalıdır. 3) Əxlaqi inkişafın ümumi məntiqilə uyğunlaşmalıdır ki, öz mahiyyəti etibarilə təbliyələndirici davranışın aradan qaldırılmasını şərtləndirir. Beləliklə, poetikada eyni zamanda obrazların əxlaqi seçmə məsələsi durur və o zaman üçün: «insan hər şey üçün cavabdehdir» şüarı səslənirdi. Buradan belə bir tezisi də xatırlaya bilərik: fatalizm konsepsiyasından fərdi şəkildə eksistensializmdə hər bir işçinin (mühəndisin, fəhlənin) və s. təbəqənin şəxsi məsuliyyəti mövjuddur.

Mir Cəlalın yaradıcılığı tədqiq olunmuşdur: M. Hüseyn, H.Əfəndiyev, C.Xəndan, Ə.Hüseynov, Y.İsmayılov, A.Zamanov, M.Arif, M.C.Cəfərov kimi nüfuzlu söz sahibləri məqalələr, kitablar yazmışlar. Onların bir qismi M.Cəlalın nəşr yaradılığını obyektiv təhlil etmişdir. Yaqub İsmayılov və Əhəd Hüseynovun adlarını xüsusi çəkmək istərdim.

Biz araşdırımızda xeyli həjmədə ədəbiyyatşunasların obyektiv təhlilini göstərmmişik. Lakin ünvanlarına tənqidi sözümüzü də gizlətməmişik. Yaqub İsmayılov monoqrafiyasında Mir Cəlalın bütün yaradıcılığını: hekayələrini, romanlarını və elmi əsərlərini tədqiq etmişdir. Yaqub İsmayılov yazır: «Ədibin əsas bədii tədqiq və inikas obyekti, hər şeydən əvvəl, insan-dır; onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və fəaliyyətidir. Həqiqi sənətin, sosializm-realizm ədəbiyyatının-müsbat və mənfilər, xarakterlər yaratmaq tələbi bir sənətkar kimi Mir Cəlalı da həmişə ciddi düşündürmiş və eksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifin realist qələmi ilə canlandırılmış bədii surətləri bir-birinə oxşamır, hərəsinin öz daxili aləmi, həyatı öz baxışı, öz təfəkkür tərzi, oricinal xarakteri, bu xarakterləri fərdiləşdirən və ümumiləşdirən tipik keyfiyyətləri var».


Cəfər Xəndanda oxuyuruq: «Mir Cəlal ən böyük siyasi- ijtimali hadisələri ailə-məişət məsələləri ilə və əksinə, ən kiçik ailə-məişət məsələlərini də döyük ijtimali siyasi hadisələrlə bağlamağı bacaran bir yazıçıdır. Mücərrəd mənada hadisə, təbiət və ya əhvalat təsviri onun yaradıcılığına yaddır. Bunlardan söhbət açan yazıçı mütləq tiplərin səciyyəvi xüsusiyyətlərini daha yaxşı aydınlaşdırmaq məqsədini güdür».

Əhəd Hüseynovun qeydi: «Mir Cəlal xüsusi üslubu, ifadə tərzi və yazı manerası olan nasirlərimizdən-

dir... Mir Cəlal Azərbayjan sovet ədəbiyyatı tarixində gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifidir».

Bu «triada» – fikir böyük yazıçı Mir Cəlalin nəşr, əlbəttə, roman yaradıcılığının poetikasını görməyə və dərinə getməyə şans verir. Mənim qənaətimcə, zəngin mövzular və ideyalar müəllifinin poetikasına ilk dəfə müraciət edən ədəbiyyatşunas-tənqidçi ovqatının məsuliyyətini; imkanlarını tam səfərbərliyə alınma mümkünsüzlüyünü və eyni zamanda nailolma təntənəsini yaşadım. Amma bu nəşrin maviliyində hələ çox «uçuşların» olacağını da istisna etmirəm. Və buna ümidiyəm...

10.04. – 12.12.07



"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti". YYŞİB-nin kulturoloji layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi oktyabırın ortalarından "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti"" adlı növbəti maraqlı kulturoloji layihəsinə həyata keçirilir.

Layihə gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi və animasiya və bədii filmlərin (sosial çarxların) hazırlanması mövzusundadır. Layihə görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri vasitəsilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 55 milyonluq azərbaycanlılar, xüsusən uşaq, yeniyetmə və gənc soydaşlarımız - kreativ-intellektual düşüncə sahibləri arasında tarixi vətənləri olan Azərbaycana sevgi və saygını artırmaq məqsədilə innovativ-vətənpərvərlik aksiyaları özündə cəmləyir. Internet resurslarından - sosial şəbəkələr, yeni media orqanları, videopaylaşım platformlarının imkanlarından yararlanaraq, elektron-virtual formada Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri ilə motivasiya formasında yeni nəsil arasında vətənpərvərlik tərbiyəsi işi gücləndirilməsinə yönəldilir. Bunun üçün respublikamızın bir sıra yerlərində, eləcə də xaricdə yaşayan diasporumuzun görkəmli simaları, gənc bloqgerlər, şəbəkə istifadəçiləri, tanınmışlar və sadə oxucular tərəfindən əsərin audio-vizual formatda, oxucular tərəfindən səsləndirməklə, video çəkiliş aparmağı, film formasında hazırlanması və Internetdə yayımının

təşkili, kitabın bir sıra dillərdə tərcümə variantının elektron formada şəbəkə resursları və e-kitabxanaya hazırlanması, həmçinin, yayımı, o əsər haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, müəllifin aforizmlərindən ibarət kitabın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur. Kitabdan parçalar oxuyanlarda Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə maraq artacaq.

Görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin elektron variantda hazırlanaraq gənclərə çatdırılması, həm də yeni media və sosial şəbəkələrdə layihəyə İKT dəstəyi verilməsi üçün kreativ innovasiyalar yaratmaq.

Əsas məqsəd Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik intonasiyanı gənclərimizi innovativ-kreativ birləşdirən bütöv milli-mənəvi kitab kimi motivasiya formasında təbliğ etməkdir. Gənclərin yeni İKT texnologiyaları, Feysbuk, Youtube, Instagram, Tvviter, TikTok, həmçinin, Vatsap kimi platformalarından yararlandığını nəzərə alaraq bu əsərin səsli və görüntülü formasını (audio-video format), eləcə də elektron variantda yayına hazırlamaqla İnteretdə trend yaratmaq mümkündür.

**Layihə icraçıları aşağıdakı vəzifələri qarşılara
məqsəd kimi qoyublar:**

Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək.

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik ruhunu yeni formalarla 55 milyonluq diasporumuzun yeni nəsil nümayəndələrinə çatırmaq.

İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi istifadə edərək motivasiya kim yeni nəsilə aşılamaq. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini müxtəlif şəxslər tərəfindən səsli - audio kitab formasında hazırlamaq və bu yönə gəncləri həvəsləndirmək.

Müxtəlif insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - video film formasında hazırlamaq və bu yönə gənclərin imkanlarından bəhrələnmək.

Yazıcı-alimin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq.

Ədibin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında tədbir təşkil etmək. Müəllifin

aforizmlərindən ibarət kitabçanın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur.

Layihənin fəaliyyət mərhələləri:

1. Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək məqsədilə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərin vətənpərvərlik ruhunu yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə çatırmaq üçün aşağıdakı formalarda nəşrə / yayıma hazırlamaq:
 - Səslə - audio kitab formasında: "Bir gəncin manifesti" əsərin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.
 - Görüntülü - vizual kitab formasında: "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya almaq, yayıma hazırlamaq, Internetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdirmək, Ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.
2. Elektron kitab: imkan daxilində müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron formatda

hazırlamaq, e-kitabxanalarda, Internet resurslarında yerləşdirməklə Mir Cəlal Paşayev yaradıcılığını və Azərbaycan ədəbiyyatını populyarlaşdırmaq.

3. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq, sosial şəbəkələrdə təbliğatı.

5. Internetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaqla bu istiqamətdə motivasiya məhsulu kim yeni nəslə aşılamaq, bu yönə gəncləri həvəsləndirmək.

6. Sosial şəbəkələrdə - Internetdə yeni mütaliə və virtual-kreativ aksiyaya başlanılaçq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.

7. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real/virtual tədbir həyata keçirmək.

8. Internet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin

intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulması.

Layihənin yetərincə təbiyi və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Virtual aksiyaların təşkili, Internet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulmasına xüsusi diqqət ayrılaçaqdır. Fəaliyyətlər zamanı layihənin təqdimatına və təbliğinə xüsusi önem veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resursslarının geniş yayılmasına səbəb olacaq. Televiziyyada və mətbuatda («525-ci qəzet», “Təzadlar”, “Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, Space TV, “Dünya” TV, İNK TV kimi televiziya kanallarında və digər KİV-də, Internet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihənin nəticələri:

1. Vətənpərvərlik nümunəsi olaraq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri fərqli, İKT texnologiyalarına uyğun olaraq yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə, gənclərə çatırmaq üçün aşağıdakı formalarda nəşri və yayımı təşkil olunacaq.
2. "Bir gəncin manifesti" əsərinin bəzi hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq üçün yeni səsli - audio kitab hazırlanacaq.
3. "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya alınacaq, yayima hazırlanaraq Internetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdiriləcək, ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırılacaq görüntülü - vizual kitab, bədii-sənədlə videofilm hazırlanacaq.
4. Müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron kitab formasında hazırlanacaq, e-kitabxanalarda, Internet resurslarında yerləşdiriləcək, Mir Cəlal Paşayevin yaradıcılığı və Azərbaycan ədəbiyyatı gənclər arasında populyarlaşdırılacaq.

5. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlanacaq, e-kitabxanada yerləşdirilərək, gənclərin azad istifadəsi üçün yayılacaq.
6. Müəllifin aforizmlərindən ibarət cib kitabı formasında toplunun çap ediləcək, gənclərə, tələbələrə paylanacaq, e-variantı Internetdə və e-kitabxanada sərbəst yayım üçün yerləşdiriləcək, geniş ictimaiyyət üçün təqdimatı, sosial şəbəkələrdə güclü təbliğatı aparılacaq.
8. Internetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaq və bu istiqamətdə motivasiya modeli kimi yeni nəslə aşılanacaq, bu yönədə gəncləri həvəsləndiriləcək.
9. Sosial şəbəkələrdə - Internetdə yeni mütalifə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.
10. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real tədbir təşkil olunacaq.

11. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlər qurulacaq.

Layihənin qiymətləndirilməsi:

Müvafiq qanunvericilik aktları, qanunlar, normativ sənədlər, eyni zamanda Azərbaycan Gənclər Fonduñ tələblərinə uyğun olaraq qiymətləndirmə indikatorları müəyyənləşdiriləcək və ona uyğun olaraq qiymətləndirmə aparılacaq. Xüsusən də aşağıdakı cəhətlərə əhəmiyyət veriləcək:

- tərəfdəş və əlavə donorlar haqqında məlumat;
- layihə çərçivəsində fəaliyyət haqqında Fondu əvvəlcədən məlumatlandırılması;
- layihə çərçivəsində fəaliyyət zamanı Fondu adının və loqosunun nümayiş olunması;
- layihə sənədlərinin uyğun strukturu; layihə üzrə əmrlər;

- layihədə çalışan işçilərin sayı, işçilərlə bağlanmış əmək, mülki-hüquqi xarakterli və könüllü müqavilə;
- layihənin iştirakçılarının sayı;
- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;
- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;
- layihə çərçivəsindətanıtım materialları, gündəlik və programlar;
- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və Internet TV proqramları və s.) iştirakçılara verilməsi;
- layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;
- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;
- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.
- mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;
- layihənin iştirakçılarının sayı;
- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;

- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;
- layihə çərçivəsindətanıtım materialları, gündəlik və programlar;
- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və Internet TV proqramları və s.) iştirakçılara verilməsi;
- layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;
- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;
- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.

Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər:

Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

- Davamlı olaraq o istiqamətdə Internetüstü fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;
- Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;

- İnternetdə, elektron kitabxanada, sosial mediada yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar sosial şəbəkələrdə onlayn-oflays yayılmışacaq, daimi fəaliyyət göstərəcəkdir;
- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.
- Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;
- Gələcəkdə Mircəlalşunaslıq və vətənpərvərlik ədəbiyyatının müxtəlif qollarına aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;
- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığı xüsusi əhəmiyyət veriləcəkdir;
- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

Xatırlatmaq yerinə düşər ki, YYSİB milli və dünya mədəniyyəti, elm və ədəbiyyati hadisələrinin təbliği, real, eyni zamanda məsafəli - elektron təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini,

ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq, İnternet resursları, elektron kitabxana istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 22 ildir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media, bloqgerlik, e-kitabxana və İnternet resurslarının zənginləşdirilməsi kimi sahələrdə fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 12 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. Internetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə virtual e-kurs yaradıb və 3000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət

göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların integrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. QHT fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradıcı insanların ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, Internet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayıv və uğurla həyata keçirir, qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihəs kulturoloji layihə. Elektron Kitablar..."

Bu elektron kitablar Azərbaycan Respublikasının Gənclər Fonduunun maliyyə dəstəyi ilə (2020-ci il maliyyə yardımı müsabiqəsi), Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihəs çərçivəsində nəşrə hazırlanıb və yayılır.

**Kreativ-bədii layihənin bu hissəsini
maliyyələşdirən qurumlar:**

Azərbaycan Respublikasının Gənclər Fondu

<http://youthfoundation.az>

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

www.yysq.kitabxana.net

**Bu silsilədən olan digər digər e-kitablarını buradan
oxuyun:**

www.kitabxana.net və YYSİB-nin
müştərək nəşri

Allahverdi Eminov. "Mir Cəlalın poetikası". III cilddə. I cild. 4 e-kitab

http://kitabxana.net/?oper=e_kitabxana&cat=192

"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin:

<https://www.facebook.com/YeniYazarlar>

Aydın Xan Əbilov,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,

Prezident təqaüdçüsü, yazıçı-kulturoloq